



www.musavat.com

MUSAVAT

Xəbər
Bakıda qadın
özünü
bazarda
yandırdı
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 15-16 avqust 2015-ci il Şənbə № 178 (6206) Qiyməti 40 qəpik

Gündəm

Beynəlxalq aləmdən Yunusların həbsinə sərt təpki gəldi

ABŞ Dövlət Departamenti və nüfuzlu qurumlar onların dərhal azadlığa buraxılmasını tələb etdilər

yazısı səh.4-də

Xədicə İsmayılın vəsatətlərinin heç biri təmin olunmadı

yazısı səh.3-də

Müxalifət və YAP-dan Yunuslarla bağlı hökmə reaksiyalar gəldi

yazısı səh.4-də

Əli Öməröv:

“Surət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı ona göstərim?”

yazısı səh.5-də

Musavat “üsyankar səfir”in “Ağ marş” çağırışına qoşulmayacaq

yazısı səh.6-də

“Azərbaycan” ABŞ-la yeni “müharibə”nin anonsunu verdi

yazısı səh.5-də

Rusiya iqtisadiyyatında problemlər iki il davam edəcək

yazısı səh.8-də

Test üsulu ləğv edilə bilərmi - ekspert açıqlaması

yazısı səh.12-də

Apelyasiya Məhkəməsi futbolçu Cavid Hüseynovu həbsdə saxladı

yazısı səh.11-də

Azərbaycan idmanında vəhhabilik meylləri...

yazısı səh.15-də

Rusiya-Qərb qarşıdurma xətti Qafqaza keçir

AZƏRBAYCAN ÜÇÜN KRİTİK 45 GÜN

“Kreml Ukraynadan cənuba doğru geri çəkilir”; Qərb Moskvanı bütün cəbhə boyu təsirsiz hala gətirmək üçün ön hazırlıqları gücləndirib; Rusiya neftindən imtina Putin ambisiyalarının tabutuna vurulan sonuncu mismar ola bilər; Qarabağ üçün yeni gəlişmə...



yazısı səh.9-də

Azərbaycanda bank mühasibi 1 milyonluq cinayət etdi - 9 yeni həbs

Kredit qalmaqlı ilə bağlı daha bir iş adamı axtarısa verilib; maxinasiyada suçlanan Nəsim Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur

yazısı səh.11-də



Sabir Məmmədov

Əməkdar müəllim AXCP-dən istefa verdi

yazısı səh.6-də



İlhamiyyə Rza:

“Seçimi olmayan kəs nə vətəndaş ola bilər, nə də şəxsiyyət”

yazısı səh.10-də



İlqar Məmmədov həbsxanadan sensasion bəyanat yaydı - ona bəyanatla cavab verildi

yazısı səh.3-də



QHT Şurası ilin 2-ci maliyyə yardımını müsabiqəsinə yekun vurdu

Avqustun 14-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən sədr Azay Quliyev Şuranın 2015-ci ildə QHT-lər üçün elan etdiyi 2-ci maliyyə yardım müsabiqəsinin ümumi yekunları barədə danışıb. A.Quliyev qeyd edib ki, müsabiqə mövzuları arasında bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar məsələlərə, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə və ictimai aktuallıq kəsb bəzi problemlərlə bağlı videoçarxların hazırlanmasına xüsusi diqqət yetirilib.

İkinci maliyyə yardım müsabiqəsinin nəticələri haqqında məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqə bu il aprel ayının 16-da elan edilmiş, bu haqda elan, eləcə də müsabiqənin qayda və şərtlərinə aid məlumatlar Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib. Müsabiqə üçün ayrılmış 1 ay müddətində Şuraya yerli QHT-lərdən 169 müraciət daxil olmuş, onlardan 43-nün sənədləri tələb edilən standartlara uyğun olmadığı üçün müsabiqədən kənarlaşdırılmış, 126 layihə təklifi ekspertizaya göndərilərək müvafiq qaydada ekspertlər tərəfindən qiymətləndirilib.

Şura hər bir layihə üzrə ekspert qiymətləndirmələrini və Katibliyin təqdim etdiyi arayışı nəzərə alaraq 97 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdiriləcək.

Iclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr 21 avqust 2015-ci il saat 18:00-dək qəbul ediləcək.

Qanunvericiliyin yeni tələbləri ilə bağlı QHT-lərin layihə sənədləşmələrində yol verdiyi nöqsanların aradan qaldırılmasına kömək məqsədilə Şuranın QHT rəhbərləri üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olundu və bu işin təşkilatı Katibliyə tapşırıldı.

Gündəlikdəki digər məsələlərlə əlaqədar müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.

İngiltərə səfiri Müsavat rəhbərliyi ilə görüşdü



Avqustun 14-də Müsavat Partiyasının başqanı Arif Hacıli partiyanın mərkəzi qərargahında Böyük Britaniyanın Azərbaycanda səfiri İrfan Siddiq ilə görüşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi və yaxınlaşan parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər belə görüş və müzakirələrin davam etdirilməsi və intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

Verilən məlumatda bildirilir ki, səfirle görüş zamanı Müsavat qərargahında və ətraf binalarda işıqlar söndü. Partiyadan verilən açıqlamada bunun təsadüf olmasına inanmaq istədikləri qeyd olunub.

□ E.SEYİDAĞA

Səhiyyə Nazirliyi Kənan Hacı ilə bağlı açıqlama verdi

"Bütün müayinələrdən keçib"

Səhiyyə Nazirliyindən musavat.com-a verilən məlumata görə, Kənan Hacı bütün müayinələrdən keçib. Hazırda həkimlər müayinələrin cavablarını gözləyir. Bundan sonra lazımı müalicə kursu başlayacaq.

Nazirlikdən o da bildirilib ki, Kənan Hacı hələlik xəstəxanada yatmaq istəmir. Jurnalist müayinələrin cavabından sonra bu haqda qərar verəcək.

Məsələ ilə bağlı Kənan Hacı ilə əlaqə saxladıq. O dedi ki, 1 sayılı Şəhər Klinik Xəstəxanasında müayinədən keçib: "Amma bu, tam müayinə sayılır. Sabah analizin cavabından asılı olaraq onlar bir qərar verəcəklər".

Xatırladaq ki, yazar-jurnalist Kənan Hacı Hepatit C xəstəliyindən əziyyət çəkir.

□ Aygün SƏFƏRLİ

İki general vəzifəsindən azad edildi

Müdafiə Nazirliyinin rəhbərliyindəki mənbələr Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasovun və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiya rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılının vəzifələrindən azad edilməsi barədəki məlumatı virtualaz.org saytına təsdiqləyiblər.

Maraqlıdır ki, nə Azərbaycan prezidentinin, nə də Müdafiə Nazirliyinin mətbuat xidmətləri generalın işdən çıxarılması barədə hələ də rəsmi informasiya yaymayıb.

Azərbaycan prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasov və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiya rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılını vəzifədən azad edib.

Bu barədə virtualaz.org saytına Müdafiə Nazirliyi sistemindəki mənbələrdən məlum olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məlumat nə təsdiq, nə də təkzib olunmayıb. Nazirlikdən virtualaz.org saytına yalnız onu bildiriblər ki, mətbuat Müdafiə Nazirliyi sistemindəki kadr dəyişiklikləri



barədə məlumatlandırılacaq.

Yüksək rütbəli iki generalın vəzifəsindən kənarlaşdırıldığını facebook hesabında məlumat paylaşmış.

Generalların Müdafiə Nazirliyi sistemindəki korrupsiya qalmaqlarına görə etibarlarını itirdikləri və işdən azad olunduqları bildirilir.

Belə ki, iyulun 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiya rəisi üçün ona xüsusi etimadın göstərilməsi ilə bağlı idi.

Şübhə yoxdur ki, general Fəxrəddin Cəbrayılının işdən azad edilməsi də onun başçılıq etdiyi idarədə aşkar olunan

korrupsiya faktları ilə əlaqəlidir.

Fəxrəddin Cəbrayılın 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra polkovnik rütbəsində ehtiyatdan orduya çağırılıb və Müdafiə Nazirliyi sistemində korrupsiya, digər qanunsuz əməllərin qarşısını almalı olan Baş Hərbi İnspeksiya rəisi təyin edilib. Belə görünürdü ki, Milli Qəhrəmanın yenidən orduya çağırılması və Baş Hərbi İnspeksiyanın rəisi təyin edilməsi Səfər Əbiyevin dövründə orduda kök salmış korrupsiyaya qarşı mübarizə üçün ona xüsusi etimadın göstərilməsi ilə bağlı idi.

Lakin Cəbrayılın etimadı doğrultmayıb və onun başçılıq etdiyi idarədə korrupsiya, rüşvət əməlləri aşkar olunub.



Yol polisi ağır qəza törədib, 8 yaralı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının iştirakı ilə yol qəza hadisəsi baş verib. "Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə 99 YP 397 dövlət nömrə nişanlı avtomobil idarə edən polis əməkdaşı ağır qəza törədib.

İşiqforun qadağan olunmuş işığında yolu keçən polis əməkdaşı sərnişin avtobusu ilə toqquşub. Nəticədə DYP əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Sərnişin avtobusunda isə 7 nəfərin xəsarət aldığı bildirilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33



Goranboyun 85 illiyi qeyd edilib

Bu günlərdə Goranboy rayonunun yaradılmasının 85 illiyi qeyd edilib. Bununla bağlı rayon icra hakimiyyəti məlumat yayıb. Məlumatda bildirilir ki, Goranboy rayonu 8 avqust 1930-cu ildə yaradılıb. 1938-ci ildən Qasım İsmayilov adlandırılıb.

Ümumi ərazisi 1791 kv2 olan rayonun əvvəlki adı, 1992-ci ildə yenidən özünə qaytarılır. Son məlumatlara görə, bu gün rayonda əhalinin ümumi sayı 111 min 727 nəfərdir.

Rayonun yaradılmasının 85 illiyi ilə bağlı 7 avqust 2015-ci il tarixdə elmi-praktik konfrans, istehsal sahələrini özündə əks etdirən sərqi və rayonun tarixini əhatə edən mədəni-kütləvi tədbirlər keçirilib. Elmi-praktik konfransın rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev açıqdan sonra, mövzu ilə bağlı icra hakimiyyəti başçısının müavini Elçin İsmayilovun, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyevin və rayon aqsaqqallar şurasının sədri Məzahir Zeynalovun məruzələri dinlənilib. Tədbir zamanı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup əmək veteranına və qabaqcıllarına, icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və pul mükafatları verilib.

Rayonun yaradılmasının 85 illiyi ilə bağlı, keçirilən tədbirdə respublikanın tanınmış incəsənət nümayəndələri, o cümlədən xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, əməkdar artistlər Könül Kərimova, Nəzakət Məmmədova, Cabbar Musayev, Elton Məmmədov, Günay İbrahimli, Samir Piriye və digərləri iştirak ediblər. Konsert proqramı İctimai Televiziyada canlı şəkildə yayımlanıb.

Xatırladaq ki, Goranboy rayonunun icra başçısı hazırda Nizaməddin Quliyevdir. Bir müddət əvvəl prezident İlham Əliyev onu "Şöhrət" ordeni ilə təltif edib.

Elan

Qurbanova Xətayə Məcid qızına Şəmkir rayon Aqrar İslahat Komissiyası tərəfindən verilən JN 475 kod 504 02 028 sayılı dövlət aktı itdiyi üçün etibarsız sayılır.



Prezident yol açılışında iştirak etdi

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyin Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülen işlərlə bağlı dövlət başçısına məlumat verib.

Görülen işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildiren lenti kəsib.

Dövlət başçısı Cavadxan və Hüseyin Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış olub.

"Azadlıq 2015" in namizədləri arasında toqquşma

8 partiyanın təmsil olunduğu "Azadlıq 2015" seçki bloku 1 noyabr parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını avqustun 12-də açıqlayacağını bəyan etsə də siyahı hələ də açıqlanmayıb. Blokun hansı siyahıya daxil olduğunu açıqlamadığını öyrənmək üçün KXCP sədri Mirməhəmməd Mirəlioğlu ilə danışıq.

Onun dediyindən məlum oldu ki, bəzi dairələrdə namizədlərin toqquşması problemi ortaya çıxıb, siyahının açıqlanmaması bununla bağlıdır: "59 seçki dairəsində namizədlər müəyyənləşdirilib və müzakirələr davam edir. Qalan dairələrdə neinki bloka daxil olmayan siyasi qüvvələrin namizədləri ilə, hətta öz namizədlərimizin də toqquşması var, bir dairəyə bir neçə iddiaçı var. Blokun rəhbərliyinin toplantısında belə nəticəyə gəlinib ki, bu məsələlər həllini tapdıqdan sonra siyahı açıqlansın".

Problemin nə vaxta qədər yoluna qoyulacağı barədə isə KXCP sədri hər hansı fikir bildirməyib.

Qeyd edək ki, "Azadlıq 2015" seçki blokuna KXCP, AXP, Azad Demokratlar Partiyası, Azadlıq Partiyası, VIP, Böyük Azərbaycan Partiyası, Liberal Demokrat Partiyası və Aydınlar Partiyası daxildir.

□ E.SEYİDAĞA

Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın baş verib. Belə ki, axşam saatlarında Bakının Təbriz küçəsindəki çoxmərtəbəli binada yanğın başlayıb.

Virtualaz.org-un məlumatına görə, yanğın güclü qatı tüstü ilə müşayiət olunub. Hadisə yerinə yanğınsöndürmə briqadaları və polis cəlb olunub. Bir müddət sonra 12-ci mərtəbədəki yanğının qarşısı alınıb.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Günün içindən

Xədicə İsmayılın vəsatətləri təmin olunmadı

"Bu şəkildə qanunvericiliyin təhqir olunmasına baxmaq istəmirəm"

Avqustun 14-də Ağır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Xədicə İsmayılın prosesi davam etdirildi. Ramella Allahverdiyevanın sədrliyi ilə keçən məhkəmə yenə də yarımqapalı şəkildə aparıldı. Proses saat 15:00-da başladı. İlk olaraq, X.İsmayıl hakimə etiraz barədə vəsatəti təqdim etdi. Təqsirləndirilən şəxs vəsatətini sübut edəcək dəlillər göstərdi: "Hakim məhkəmədə tərəflərin bərabərsizliyi prinsipini pozub. Məhkəməyə qədər cinayət işinin materiallarının sürəti mənə verilməyib. Mən vəsatət qaldırdıqdan sonra həmin sənədlərin bəzilərinin sürəti mənə verildi."

Onlar istədiyim sənədlərin cüzi hissəsi idi. Ramella Allahverdiyeva prosesdə məni təhdid edərək, 15 il qədər həbs cəzası ilə hədələdi. O, bunun qanunvericiliklə əlaqələndirdi. Halbuki bu yalandır. Çünki qanunvericiliyə əsaslanmayıb. Məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq, dövlət ittihamçısının suallarını cavablandırdıqdan sonra suallara cavab verəcəm. Məhz bundan sonra hakim məni 15 il həbslə hədələdi. Dedi ki, bir az ciddi ol, səni 15 il həbs cəzası gözləyir. Bu faktiki hədələməkdir. Şahvələd Namazov, Çingiz Sultansoy dindirilərək, onlar ittihamı bərbəşə təkzib edən dəlilləri, konkret olaraq, radio ilə bağlıları müqavilələrin sürətlərini məhkəməyə təqdim etmək istədilər. Lakin məhkəmə həmin müqavilələri onlardan qəbul etməkdən imtina etdi. İndiyə qədər müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin edilməyib. Əlavə şahid qismində dindirmək istədiyimiz şəxslər var idi ki, onların dindirilməsi həqiqətin üzə çıxarılması baxımından çox əhəmiyyətli idi. Tural Mustafayevin interne-

tə 3 mayda yerləşdirdiyi video müraciət var. Həmin video müraciət və bu ay "Yeni Müsavat"a verdiyi müsahibənin sübutları siyahısına əlavə edilməsi barədə təqdim etdiyimiz vəsatətlər də təmin olunmadı. Halbuki videonu Turalın özü də müdafiə etmişdi. Başqa vəsatətimiz onun zərərçəkmiş statusuna xitam verilməsi ilə bağlı idi. Çünki, o, özünü zərərçəkmiş hesab etmədi. Buna baxmayaraq, həmin vəsatət təmin olunmadı. Mənə vəkillərimlə məsləhətləşmək üçün kifayət qədər vaxt verilmir. Hakim məhkəmədə qərəz nümayiş etdirdiyini nəzərə alaraq, cinayət işinin ondan alınıb qərəzsiz hakimə verilməsini tələb edirəm. İstintaq təcridxanasında insan alveri ilə bağlı təqsirləndirilən şəxslər var. Onların arasında 144-cü maddə ilə ittiham olunanlar da var. Həmin maddə insan alverinə görə məsuliyyət nəzərdə tutur. Bu adamlara el arasında "mama Roza" deyirlər. O qadınların öz adamlarının başına açıqları oyunlar Ramella Allahverdiyevanın Fəmidanın başına açdığı oyunların yanında heç nədir. Siz məhkəməni prokurorluğun kənzinə çevirmisiniz. Mən bu şəkildə



qanunvericiliyin təhqir olunmasına baxmaq istəmirəm".
Prokuror vəsatətə etiraz etdi: "Sizə qarşı heç bir qərəzin nəzərdə tutulmur. Bu adamlara el arasında "mama Roza" deyirlər. O qadınların öz adamlarının başına açıqları oyunlar Ramella Allahverdiyevanın Fəmidanın başına açdığı oyunların yanında heç nədir. Siz məhkəməni prokurorluğun kənzinə çevirmisiniz. Mən bu şəkildə

reaksiyasını verdi: "Siz yenə yalan danışdınız. Çünki burada deyirsiniz ki, guya ittiham aktı elan olundandan sonra məni 15 il həbs cəzası gözlədiyini bildirmisiniz. Amma siz yalan danışsınız".
Vəsatət təmin edilmədi. Daha sonra Xədicə İsmayıl protokolun saxtalaşdırıldığını qeyd etdi: "Faktiki olaraq, protokola səhv yazılıb. Siz saxtalarlığa yol vermisiniz. Bu ehti-

malları nəzərə alaraq, məhkəmə katibinə etiraz edirəm, protokolla tanış olmaq istəyirəm".
Bu vəsatət də təmin olunmadı. Ardınca avqustun 13-dəki prosesdə verilən X.İsmayılın 6 nəfəri qanunsuz şəkildə işə qəbul etməsi ittihamları ilə bağlı müdafiə tərəfinin verdiyi etiraz vəsatətinə baxıldı. Vəsatətdə göstərilmişdi ki, adları çəkilən 6 nəfərdən yalnız biri dindirilib. Vəkil Fariz Namazlı həmin şəxslərin əlavə şahid qismində dindirilməsi ilə bağlı vəsatət təmin olunmadı. Müdafiə tərəfinin Azadlıq Radiosunun qanuni nümayəndəsi olan Adil İsmayilovun məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatəti də təmin olunmadı.
X.İsmayıl bildirdi ki, radio ilə bağlı ona qarşı irəli sürülən ittihamlar əsassızdır: "Göstərilir ki, 2008-ci il yanvarın 1-dən, 2009-cu il yanvarın birinə qədər radio lisenziyasız fəaliyyət göstərmişəm. Bunun mənə heç bir aidiyyəti yoxdur. O, elə deyil.

Elə olsa belə, mənə dəxli yoxdur. Çünki lisenziya məsələsi ilə Bakı bürosu məşğul olmayıb. Baş ofis bu işlə məşğul olub".
Vəkil Fariz Namazlı radi onun fəaliyyətinin qanunsuz şəkildə olmamasını sübut edən sənədlər məhkəməyə təqdim etdi. Vəsatət rədd edildi. Təqsirləndirilən şəxs 15-ə yaxın vəsatətin hazırlanması və vəkilləri ilə görüşmək üçün vaxt istədi: "Bu gün cəmi yarım gün vaxtım oldu ki, vəkillərimlə görüşüm. Bir sıra vəsatətlər müzakirə edə bildik. Mənə vaxt ayırın ki, vəkillərimlə vəsatətləri müzakirə edə bilim. Şənbə, bazar günü görüş mümkün olmur".
Bundan sonra məhkəmədə fasilə yarandı. Təcridxana rəhbərliyi ilə əlaqə saxlandı. Məlum oldu ki, həqiqətdən də şənbə və bazar günləri görüş verilmir. Bu səbəbdən məhkəmə avqustun 18-i saat 11:00-a təxirə salındı.
□ Cavanshir ABBASLI

İlqar Məmmədov həbsxanadan sensasion bəyanat yaydı; Penitensiar Xidmət isə təkzib edir

Vicdan məhbusu rentgen yoxlamasından imtina etdiyi üçün təhdid və təhqirlərə məruz qaldığını bildirir

Penitensiar Xidmətin təmsilçiləri həbsdə olduğum 2 il yarımdan çox müddətdə səlahiyyətlərinin olmadığına baxmayaraq dəfələrlə heç bir əsas gətirmədən "prezidentin adından və onun tapşırığı ilə" məni hədələmişdilər ki, əfv ərizəsi yazmasam həbsdən sağ-salamat çıxmıyacağam. Bu hədəni xüsusilə polkovnik İmran Tağızadə səsləndirmişdir. Bu haqda bir il yarım əvvəl məhkəmədəki son sözümdə danışmışdım.
Eyni zamanda Avropa Məhkəməsi müəyyən etmişdir ki, məni həbs edərək hakimiyyətin əsl məqsədi siyasi fəaliyyətimə son qoymaq, susdurmaq olub.
Bu amilləri nəzərə alaraq Penitensiar Xidmətin hazırda həbsxanada bütün dustaqları keçirdiyi rentgen yoxlamasından iştirakdan imtina etdim. Rentgen şüalanması təhlükəli aletdir və pis niyyətlə istifadə olunduqda sağlamlığa dərhal müəyyən edilməyən təhlükə yarada bilər. Bundan öncə belə bir yoxlamadan imtina etdikdə heç bir problem yaşamamış-

nov mənə qarşı dustaqları qaldıracağı ilə hədələdi. Təhdidin gücləndiyini və bunun tək mənim üçün deyil digər dustaqlar üçün də problem yarada biləcəyini görəndə mən razılaşdım ki, yaxşı tanıdığım bir neçə dustağın nəzarəti ilə həmin müayinəni keçim. Amma verdiyim bu təkliflə bağlı heç bir cavab almamışam, rəhbərliklə son görüşdə də ünvanıma təhdidlər səsləndirilib, telefondan istifadə hüququm məhdudlaşdırılıb.
Bir daha xatırladıram ki, mənim sağlamlığımla bağlı cavabdehlik bugünkü hökumətin üzərindədir, səlahiyyəti olan bütün beynəlxalq və yerli təşkilatları təhlükəsizliyi ilə bağlı məsələni daim diqqətdə saxlamağa çağırıram.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar

İsakov İ.Məmmədovun bu bəyanatını virtualaz.org saytına şərh edərək bildirdi ki, məhkum Məmmədovun bugünkü bəyanatı təxribatdır və onun özündən qəhrəman düzəltmək, ictimaiyyətin diqqət mərkəzində qalmaq üçün göstərdiyi yeni cəhdidir: "Rəsmən bəyan edirik ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət edib. Bu sənəd onun şəxsi işində də var. Əgər İlqar Məmmədov əfv üçün artıq müraciət edibse, onu dövlət üzərindədir, səlahiyyəti olan bütün beynəlxalq və yerli təşkilatları təhlükəsizliyi ilə bağlı məsələni daim diqqətdə saxlamağa çağırıram".
Digər tərəfdən, biz heç kimi məktub və müraciət yazmağa, əfv istəməyə məcbur etməmişik və məcbur etmirik. Bu, bizim funksional vəzifələrimizə



daxil deyil. Əgər məhkum hansısa bir dövlət orqanına və ya dövlətin başçısına müraciət edərsə, biz onun bu qanuni hüquqlarını təmin edirik.
Əslində burada məsələ tamamilə başqadır. Məhkum İlqar Məmmədov cəzaçəkənmə müəssisəsində özü üçün güzəşt və üstünlüklər tələb edir. Bu isə milli qanunvericiliyə, habelə CM-in daxili qaydalarına və daxili rejiminə ziddir və qanunla yolverilməzdir. Müəssisədə özünə xüsusi status tələb edən Məmmədov daxili rejim qaydalarını tez-tez pozur".
Rentgen müayinəsi zamanı Məmmədovun səhhətinə təhlükə olması barədəki sualı cavablandıran Y.İsakov bildirdi ki, bu iddia sadəcə olaraq gülməlidir: "Verənlə mübarizə üzrə təlimata uyğun olaraq avqustun 11-dən etibarən bütün CM-lərdə flüoroqrafiya müayinələri həyata keçirilir və bütün məhkumlar müayinə olunur.

Bu müayinələri Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi həyata keçirir. Həmin təlimat 2013-cü il, avqustun 1-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.
Məsələ burasındadır ki, İlqar Məmmədov bu gün - avqustun 14-də saat 15:00-da özü könüllü şəkildə bu müayinədən keçib. Onun bütün spekulyasiya və demaqoji ritorikası isə gülüş doğurur. Bunun əvəzinə başqa şey düşünsə, daha yaxşı olar. Belə variantlar artıq yeni və maraqlı deyil. Bir şeyi də anlamaq lazımdır ki, İlqar Məmmədov özündən başqa artıq heç kəsə gərək deyil".
Y.İsakov sonda bunu xüsusilə qeyd etdi ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.



Surət Hüseynov

Kəmiş baş nazir Surət Hüseynov eks-baş prokuror İxtiyar Şirin "Hürriyyət" qəzetində dərc olunan müsahibəsində onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. Qiyamçı polkovnik 4 iyun Gəncə hadisələri ilə bağlı o dövrdə hakimiyyətdə olan vəzifəli şəxslərin adını çəkməklə baş verənlərdə özünün suçsuzluğunu iddia edib. O deyib ki, 4 iyun hadisələri ilə bağlı Milli Məclisin deputat - istintaq komissiyasının rəyi əsasında qərar mövcuddur. İş üzrə açıq məhkəmə prosesləri keçirilib və məhkəmələr tərəfindən hökmlər verilib.

S.Hüseynov həmin hadisələri öyrənmək istəyənlərə bu rəy, qərar və hökmlərlə tanış olmağı da məsləhət bilib: "İxtiyar Şirinov, Qabil Məmmədov və Sülhəddin Əkbərle qısa söhbətim olmuşdu. Onlara sual etdim: Əgər mənim cinayətim var idisə, niyə qanunla nəzərdə tutulmuş şəkildə Milli Məclisdə deputat toxunulmazlığını qaldırmaq barədə vəsətlə çıxış edib, həbsim barədə sanksiya verib, məni həbs etmədiniz? Nəyin əsasında Gəncəyə qoşun yeridib, Müdafiə Nazirliyinin hərbi hissəsinə qarşı silahlı təxribat törətdiniz? Hansı qanuni əsasla mənim evimi gülləbaran etmisiniz? Bunlar qanunidirmi? Onların üçü də mənə dedilər ki, səhv olub".

O dövrdə baş prokuror olan İxtiyar Şirin deyir ki, belə bir görüş olmayıb: "Mən, Qabil Məmmədov, Sülhəddin Əkbər və Surət Hüseynovla birgə və ya təklikdə söhbətimiz olmayıb. Məni ora aparanda (Surət Hüseynovun adamları tərəfindən girov götürüldü aparılmasını nəzərdə tutur - E.M) bir dəstə adam otur-

muşdular, Şadman Hüseynov da orada idi. Oradakılar hamısı cəbhə hakimiyyətinin əleyhdarları idi. Dedilər "Surət Hüseynov deyir ki...", mən də dedim ki, Surət Hüseynov adlı adam tanıyıram. Bununla da söhbət qurtardı. Dedilər ki, aparın".

S.Hüseynov açıqlamasında deyir ki, İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsi üçün sanksiyanı onun yanında yazmayıb, sanksiyanı ona Əli Öməröv göstərmişdir.

İ.Şirinov bildirdi ki, həmin sanksiyanı Əli Ömərövlə Nemət Pənahlı ikisi birgə tərtib ediblər: "Yəqin sonra da aparıb Surətə göstəriblər".

Cəbhə hakimiyyəti devrildəndən sonra baş prokuror təyin olunan Əli Öməröv S.Hüseynovun dediklərinin doğru olmadığını bildirdi: "Surət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı onu göstərim? Baş prokuror idi? Mənim onunla heç vaxt münasibətim də olmayıb. Bizim həmişə intriqamiz olub, bir-birimizə düşmən münasibəti bəsləmişik. O, Rövşən Əliyevi baş prokuror təyin etməyə is-

Səbiq baş nazirin iddialarına cavab verildi



Pənah Hüseynov: "Bu məsələdə həm tarix, həm də Azərbaycan ictimaiyyəti üçün böyük mənada hər şey aydındır"

təyirdi, rəhmətlik Heydər Əliyev məni qoydu. Surət Hüseynov kimdir ki, aparıb ona sanksiya göstərim".

AXC hakimiyyəti illərində milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbərlə də əlaqə saxlayıb S.Hüseynovun dediklərinə münasibətini öyrəndik.

S.Əkbər S.Hüseynovun deydiyi kimi görüşlərinin olmadığını söylədi: "Nə təkliddə, nə həmin şəxslərlə birgə bizim görüşümüz olmayıb. Bir dəfə 20-25 nəfərlik ümumi heyətdə görüş olub. Orada da hər hansı bir şəxsi söhbət olmayıb".

S.Əkbər bildirdi ki, mərkəzi hakimiyyətə qarşı qiyam qanununda nəzərdə tutulduğu qaydada



İxtiyar Şirin: "Dedim ki, Surət Hüseynov adlı adam tanımıram, bununla da söhbət qurtardı"

Yatırıb: "Azərbaycanda mərkəzi hakimiyyət var idi və bütün hərbi hissələr mərkəzi hakimiyyətə tabe olmalı idi. Hakimiyyət həmin hərbi hissələri nəzarət altına almağa borclu idi. Müharibə şəraitində olan ölkədə vahid silahlı qüvvələr və vahid komandanlıq olmadan hər hansı bir cəlbəyə nail olmaq mümkün deyildi. Həmin dövrdə milli hökumət düzgün qərarlar qəbul etməmişdi. Milli hökumətin yıxılmasının bir səbəbi Rusiya hərbi qüvvələri, baş keşfiyyət idarəsinin atdığı addımlar idi. Onlar bizim vahid mərkəzi komandanlıq yaratmağımızdan və irəliləməyimizdən ciddi narahat idilər. İndi çox adamlar öz istəklərinə uyğun danışa bilər, amma tarix bir-



Sülhəddin Əkbər: "Onlar bizim vahid mərkəzi komandanlıq yaratmağımızdan və irəliləməyimizdən ciddi narahat idilər"

dir və o dövrdə görülən tədbirlər, o cümlədən Gəncədə olanlar 1 məqsədə xidmət edib. Bütün dünyada belədir ki, hansı ölkədə hər hansı bir hərbi hissə vahid komandanlığa tabe olursa, ona qarşı tədbirlər görülür. Qanun və hüquq da bunu tələb edir".

Qiyamçı polkovnik açıqlamasında qeyd edir ki, milli birliyi təmin etmək məqsədilə Etibar Məmmədovun baş nazir təyin olunmasını təklif edib. Lakin onun təklifi keçməyib, özünü ordu rəhbərliyindən uzaqlaşdırıblar.

AXC hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynov deyir ki, hazırda bu mövzu maraqlı deyil və aktuallığını itirib:



Əli Öməröv: "Surət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı ona göstərim?"

"Bu barədə dəfələrlə, hər şey yazılıb, təfərrüat öz fikirlərini söyləyib, məhkəmə prosesləri aparılıb, bir sıra faktlar açıqlanıb. Surət Hüseynov və o dövrün hadisələrinə aid kitablar yazılıb. Sənədlər ortadadır. Rus, erməni və xarici mənbələr də açıqdır, bir çox faktları ortığa qoyublar. Hesab edirəm ki, bu məsələdə həm tarix, həm də Azərbaycan ictimaiyyəti üçün böyük mənada hər şey aydındır. Surət Hüseynov hansısa qəzetə verdiyi müsahibələr kontekstində şərh verməyi o qədər də aktual hesab etmərəm".

P.Hüseynov S.Hüseynovun Etibar Məmmədovla dediklərinin də həqiqət olmadığını bildirdi.
□ E.MƏMMƏDƏLİYEV

Hakimiyyət qəzeti ABŞ-la razılaşmanın pozulduğunu açıqladı

"Azərbaycan" yeni "müharibə"nin anonsunu verdi

"Azərbaycan" qəzetinin dünənki sayında Bakıyla Qərb arasında atəşkəs razılaşmasının olduğu və bu razılaşmanın son günlər pozulduğunu haqda məqalə dərc edilib. "The Washington Post" və "The Guardian" Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış "atəşkəs" mühtitini pozurlar" sərlövhəli məqalədə bildirilir ki, 2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoksteyn Azərbaycana səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir.

ABŞ və Avropa rəsmilərinin səfərlərini yada salan qəzet yazır ki, rəsmi Bakı bəzi Qərb da irələrinin uzun müddət Azərbaycana qarşı apardığı ikili siyasətin, hətta I Avropa Oyunları dövründə həm ABŞ dövlət katibi Con Kerrinin ofisindən, həm də Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə hazır olduğunu nümayiş etdirdi. Lakin son vaxtlar ortaya çıxan faktlar göstərir ki, "The Washington Post" və "The Guardian" Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış "atəşkəs" mühtitini pozmaqda

davam edirlər: "...Cənab Hoksteynin ABŞ-ın Azərbaycana dəstək verəcəyi barədə fikirləri nikbinliyə əsas yaratmışdı. İyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşü və Müdafiə Nazirliyinin Pentagon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə hazır olduğu barədə bəyanatı bu nikbinliyi əsaslandırır və cib amillərdən biri kimi xarakterizə edilmişdi.

Həmin vaxt mətbuat xüsusilə olaraq vurğulamışdı ki, cənab Hoksteynin ABŞ təmsilçilərinin ənənəvi "diktat" və "şərtqoyma" ritorikasını təkzib etməsi kimi başa düşülməlidir. Bundan bir müddət əvvəl Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi ki, ikitərəfli əlaqələr kimlərsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabər hüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Buradan isə belə bir qənaət hasil olunurdu ki, əgər ABŞ və Qərb dairələri bu reallığı qəbul edərlərsə, Azərbaycanın milli və suveren hüquqlarına hörmətlə yanaşacaqlarsa, tərəfdaşlıq əlaqələrinin bərpa edilməsi və inkişafı haqda da-



nışılacaq gün o qədər də uzaqda olmayacaq.

Eynilə iyulun 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərindən sonra da oxşar mənzərə yarandı. Rəsmi Bakı heç bir şərt irəli sürülmədən Avropa İttifaqı ilə ikitərəfli bərabər hüquqlu əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu göstərdi. Bu halda da Azərbaycan hesab etdi ki, bir müddət öncə Böyük Britaniya və Almaniyanın bəzi dairələrinin dirijorluğu ilə beynəlxalq QHT-lər və media tərəfindən Azərbaycanla qarşı həyata keçirilən qarayaxma kampaniyası qarşılıqlı əlaqələrin inkişafını engəlləyən faktora çevrilməməlidir.

Qeyd edək ki, hər iki halda qarşı tərəf "böyük-kiçik" ritorikasını dayandıрмаğı, Qərbin vətəndaş cəmiyyəti institutlarını Azərbaycana qarşı yönəltməyə hazır olduğunu ifadə etmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də "siyasi maraqlar" centlmen razılaşmasına üstün gəldi. Avqustun

1-dən 12-nə kimi rəsmi Vaşinqtonun rüporlarından biri olan "The Washington Post" Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil. Üstəlik, "The Washington Post" ətrafı media da Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etmək firsətindən yetərincə yararlanır. Digər tərəfdən də ABŞ-ın Böyük Britaniya "müşərəf" QHT-ləri və mediası da yavaş-yavaş "əzələ nümayişini" intensivləşdirirlər.

Hesab etmək olar ki, ABŞ və Britaniyada baş verən bəzi biabırçılıqları xatırlatmaq anti-Azərbaycan kampaniyası həvəskarlarının yaddaşlarını təzələməyin vaxtı artıq çatıb...".

"Azərbaycan"da dərc olunan məqaləni və başlığa çıxarı-

lan informasiyanı şərh politoloq Ərəstun Orulu bildirdi ki, qəzet hakimiyyətin arzusunu ehtimal kimi yazıb: "Arzu olunanı reallıq kimi təqdim etməyə çalışıblar. Mən düşünürəm ki, belə bir anlaşma ümumiyyətlə heç bir məntiqlə ola bilməzdi. Ən azı ona görə ki, mən təsəvvür eləmirəm ki, ABŞ administrasiyası və ya onun hər hansı bir nümayəndəsi "The Washington Post" qəzeti əvəzindən hansısa öhdəlik götürə bilirdi ki, bu qəzet və digər ABŞ qəzetləri Azərbaycan haqqında tənqidi məqalələr yazmayacaq. Düzdür, "Azərbaycan" qəzeti yenə də çalışır iddia eləsin ki, Qərbdəki bütün media azadlığı anlayışı boş söhbətdir, hər şeyin iqtidarların göstərişi ilə edilir.

Avropa Birliyinin də hansısa rəsminin Avropanın nüfuzlu media orqanlarının Azərbaycan haqqında tənqidi yazılar yazmayacağı barədə öhdəlik götürməsi mümkün deyil. Çünki Amerikada olduğu kimi, Avropada da media müstəqildir.

Sadəcə olaraq, mən belə başa düşürəm ki, hakimiyyət "Azərbaycan"da o məqalə ilə demək istəyir ki, biz birtərəfli qaydada atəşkəs elan etməmişdik. İndi o kampaniyayı təzədən başlatmaq üçün Azərbaycan tərəfi əsas göstərmək istəyir. Əsas kimi isə "The Washington Post" və "The Guardian"ı bəhanə edirlər.

□ Etibar SEYİDAĞA



Hər şey bundan ötrü idimi?

Hüseynbala SƏLİMOV

Inanın ki, son vaxtlar mənə "Nələrdən yazırıq?" sualına cavab verməkdənsə "Nələrdən yazmırıq?" sorğusuna cavab vermək daha asan gəlir... Elə bu günlərdə qəfil yadıma düşdü ki, əcəba, axı biz heç müxalifətdən yazmırıq!.. Haradadır bu insanlar? Nə ilə məşğul olurlar? Görən, bir yenilik-filan varmı?..

Götürüb müxalifətçi dostuma zəng etdim. O, mənim "Nə var, nə yox?" sualına çox qısa cavab verdi. Dedi ki, bir şey yoxdur, köhnə hamam, köhnə tas... Sonra da əlavə etdi ki, hamısı yalan imiş...

Müxalifətçilərin bədbinliyi mənim üçün elə bir yenilik deyil və bu, mənə qətiyyətlə təsir etməzdi, əgər birçə məsələ olmasaydı - elə mən özüm də bəzi məsələlərə baxışda çox bədbinəm...

Düzdür, ölkə unikal ölkədir. Heç bir müxalif proses olmasa da, məhkəmələrimiz üçün həmişə predmet tapılır... Buna görə də müxalifətin üzü tamamilə qara olmur, onun-bunun kölgəsində bir təhər başlarını gireylirlər...

Amma bütün hallarda onlara - bizim müxalifətçilərə pis münasibət bəsləmirəm, çünki çoxdan bu adamlardan umub-küsməyi tərgitməmişəm, onlar öz işindədir, mən də öz işimdə...

Fəqət, bir küçədə olmasa da, bir ölkədə yaşayırıq və əqidələrimiz də ən azı nəzəri olaraq yaxındır. Ona görə hərdən onları da yada salıram... Həm də biz bir nəsil idik. İndi bu nəsil yavaş-yavaş qocalığa doğru gedir və...

Cümlənin ardını yazma bilmədim, çünki "Yerini başqa nəslə verir..." yazmaq istəyirdim, amma yazma bilmədim, çünki yer məsələsi bir azacıq qəlizdir...

Heç kim öz yerini kiməsə vermək istəmir. O cümlədən də müxalifət. Nəyin üstündə olmasa da, yer üstündə həmişə davadır...

Doğrusu, bir müddət bundan əvvəl əsas müxalifət partiyasında sədr məsələsi ilə bağlı gedən prosesi ciddi izləyirdim. Yox, ürəyimdə özüm üçün hələ seçim etməmişdim. Fikirleşirdim ki, proses getsin, görüm, kim nə təklif edir və mən də buna adekvat seçimimi edim...

Amma nə oldu? Yer üstündə qısa müddətli dava oldu. Cavanlar əməlli-başlı bir şey təklif edə bilmədilər, bir azca yaşlılar isə "Ölərik, amma yerimizi vermərik!" dedilər...

Bizim telekanallar da müxalifəti yalnız bir halda yada salırlar - onlar ciddi ixtilaf yaşayanda... Süjetlərdən məlum oldu ki, nə olmasa da, sədr olmaq istəyən və özünü "lider" kimi görmək istəyən yetərincədir...

Amma sonra... Sonrası həmişəki kimi oldu - bəli, yaşlılar güzəşt etmədi, bir az cavanlar isə onlarla bacarmadı...

Hətta götürüb bir-iki nəfəri partiyadan xaric də etdilər... Buna dəyərdimi? İndi mən heç bir cinahı təmsil etmirəm və özümün siyasi mənsəbiyyətim haqda da daha çox keçmiş zamanda danışırım - səmimiyyətimə inana bilərsiniz...

Amma yaşlı partiyadaşlarıma bir söz deməkdən də özümü saxlaya bilmirəm... Bəylər, yerinizi gənclərə vermədiniz, amma özünüz də bir şey etmədiniz və etmək fikriniz də yoxdur! Bütün bu davalar bundan ötrü idimi? Doğrudanmı, siz yalnız partiya başçısı adlanmaq üçün mübarizə aparırdınız?..

Demirəm ki, gənclər hansısa proqram-filan təklif etmişdilər. Amma gəncliyin gəlişi labüd məsələdir, hamı nə vaxtsa öz yerini gənclərə verir və bu, həyatın qanunudur...

Düşünürəm ki, gənclər azacıq da olsa, canlanma yarada bilərdilər... Ən azı müxalifət düşərgəsinə bir maraq yaranardı. Bunun heç özü də az iş deyil. Bəli, bəzən deyirlər ki, bəs filan-kəşlər partiya yaradıb. Axı nə olsun?... Onlar partiyayı nəgər daşdan-kəsəkdən yaratmışdılar? Axı həm də elə bizlər idik o partiyanın "material"ı!..

Burada yadıma bir teatr səhnəsi düşür. Bəli, personajlardan biri deyirdi ki, bəs mən də rəqqasələri özəlləşdirmək istəyirəm...

İndi bilmək olmur, bəlkə bir neçə adam bir vaxt bizi də özəlləşdiribmiş?... Mən heç kimi partiya banisi - filan hesab etməmişəm və indi də etmirəm...

Başla düşürəm, tutaq ki, dükən dükandır, o, kiminsə mülkiyyəti. Amma azca düşünsək, görürük ki, partiya dükən deyil, başqa şeydir axı!..

Dediyim gənclər arasında elələri vardı ki, onlar heç də özünü "lider" sayanlardan az iş görməmişdilər, bəlkə də partiyanın bir vaxt siyasət aləmində əsl söz sahibi olmasının səbəbkarı daha çox onlar idi, nəinki özünü "lider" hesab edənlər...

Qəzəz, yaşlı nəsil hər şeyi olduğu kimi saxladı. İşarə verdilər ki, bu partiya onların mülkiyyəti. Olsun. Bizim də heç kimlə mülkiyyət savaşına çıxmaq fikrimiz yox idi və indi də yoxdur. Sadəcə, hərdən darıxırıq. Ora-bura boynarıq ki, görən, bu ölkədə müxalifət görən və müxalifət deyən varmı?..

Təmsil olunduğu hakimiyyətin ünvanına qəfil tənqidi çıxışı ilə bu ilin mayında gündəmə gələn qalmaqallı səfir Arif Məmmədov xalqı küçələrə çıxmağa səsləyib.

Hazırda Belçikada yaşadığı bildirilən A.Məmmədov çağırışında avqustun 15-də saat 12-də "Ağ marş" keçirmək təklifini verib: "Bütün mətbuat nümayəndələrinə, ziyalılara, müxalif partiyalara, ölkəsini istəyən və gələcəyə inamı və imanı olan vətəndaşlarımıza bir güclü millət olduğumuzu, demokratiyanı müdafiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabanının qarşısında yığılmağı və oradan sükut marşı ilə bulvara kimi demokratiya yürüşü keçirməyi təklif edirəm. Marşı "Ağ marş" adlandırmağı təklif edirəm. Marşa hamıya ağ geyimdə və ağ şarlarla gəlməyi təklif edirəm".

A.Məmmədov həmçinin təklif edib ki, bu aksiyanın təşkilatçılığını Milli Şura, Müsavat Partiyası öz üzərinə götürsün.

Milli Şura A.Məmmədovu ilk gündən müdafiə etsə də sabiq səfirin avqustun 15-də "Ağ marş" keçirmək təklifini reallaşdırıb-reallaşdırmayacağı barədə dənənə qədər rəsmi qərar verməyib.

Müsavat Partiyasının mövqeyinə gəlinə, məsələ ilə bağlı partiyanın başqan müavini Elman Fəttahla danışdıq.

Müsavatdan "Üsyankar səfir" in "Ağ marş" çağırışına reaksiya

Elman Fəttah: "Bu təklifin reallaşdırılması istiqamətində addım atmaq niyyətində deyilik"



E.Məmmədovun cavabından belə məlum oldu ki, Müsavat partiyası bu təklifin reallaşdırılması istiqamətində addım

atmaq niyyətində deyil: "Hər hansı çağırış etmək hər kəsin hüququdur. Keçmiş səfir də bu hüququndan istifadə edir. O ki

qaldı onun müxalif mövqeyinə, burda da qeyri adı heç nə yoxdur. Hakimiyyətin daxilində qarşıdurmanın olduğu, diplomatların da rejimin uğursuz xarici siyasətindən narazı olması ictimaiyyətin geniş müzakirə etdiyi mövzulardandır. Bununla bərabər onu da qeyd etməyə ehtiyac var ki, Azərbaycan ictimaiyyəti xaricdən müxalifətçilik fəaliyyətinə Rəsul Quliyevdən üzü bu yana, Elşad Abdullayevin, Rüstəm İbrahimbəyovun neticə doğurmayan davranışlarına görə anti-simpatik yanaşır. Şəxsən mən də qiymətli müxalifətçiliyi uğurlu gediş hesab etmirəm".

□ Etibar SEYİDAĞA

AXCP-dən daha bir istefa


Sabir Məmmədov: "Səviyyəsiz duruma salınmış bir partiyada qalmaq istəmirəm"

AXCP-nin Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov təmsil olunduğu partiyadan istefa verməsi haqda bəyanat verib. Sabir Məmmədov AXCP sədri Əli Kərimlinin adına yazdığı ərizə-bəyanatın surətini musavat.com-a yollayıb. Ərizədə bildirilir:

"Mən AXCP-nin apardığı siyasətlə razılaşmıram. AXCP-nin sıralarında qalmağı özümə rəva bilmirəm. Ona görə də AXCP-nin sıralarından çıxmağım haqqında bəyanat verirəm."

Sabir Məmmədov istefasının səbəbləri, AXCP-də baş verən proseslər haqda musavat.com-a açıqlama verib.


Sabiq partiya üzvü bu addımı atmasının səbəblərindən danışdı: "İstefamın əsas səbəblərindən biri partiya daxilində nizam-intizamın olmamasıdır. Rayonlarda AXCP-nin adı var, özü yoxdur. Gəncə kimi böyük şəhərdə sədr üç nəfərin iştirakı ilə seçilir. Həmin şəxslərin adı Novruzəli, Zaur və hazırda sədr olan Bəxtiyardır. Keçirilən iclas formal xarakter daşıyır. Əli Kərimli Gözəl Bayramlı rayonlara təhkim edib. Çox savadsız, səviyyəsiz bir adamdır. Gözəl Bayramlı rayonlarda



istədiyi hərəkətləri edir. Onun qarşısına çıxıb, həqiqəti araşdırmağı tələb etdim. Amma nəticəsi olmadı. Artıq belə bir səviyyəsiz duruma salınmış bir partiyada qalmaq istəmirəm. Mənə kuratorluq da lazım deyil. AXCP-də heç bir həqiqət, obyektivlik görmürəm. İnsanda əsas vicdan təmizliyidir. Bu insanlarda təmizlik görmürəm. İnsanların əksəriyyəti partiya rəhbərliyindən narazıdır. Hansı rayonu yoxlasalar, görəcəklər ki, bir ya iki üzvləri var. Kurator olaraq, Gəncənin sədrinə dedim ki, nə qədər üzvünüz var. 750 olduğunu bildirdi. Bildirdim ki, 700 qalsın qıraqda, mənə 50 nəfərin adını ver. İnanırsınız ki, iki nəfər belə adam çıxara bil-

medi. Partiya yalançı şəxslərlə dolub".

İstefa verən şəxs AXCP-də baş verənləri qarşından gələn sədr seçkilərində yenidən Əli Kərimlinin rəhbər olması üçün atıldığını da qeyd etdi: "Partiyanın çökməsinin kökündə Əli Kərimlinin qarşından gələn seçkilərdə yenidən rəhbər olması üçün atılan addımlar durur. Yalandan Gözəl Bayramlı rayonlarda vəziyyətin normal olması barədə ona məlumatlar ötürür. Amma reallıq odur ki, yarım milyonluq Gəncədə iki-üç cəbhə var. İstefama görə üzümə gələcəklərini bilərəm. Hamısının cavablarını verəcəm. Onsuz da partiyada dedi-qodudan başqa heç nə yoxdur. Heç kəs



məni məcburən partiyada saxlaya bilməz. İndiyə qədər tələb etdiyim qanunları həyata keçirməyiblər. Haqq-ədalət qorunmur. Bunlarda neçə sifət var, sayı-hesabı yoxdur. Gözəl Bayramlı Gəncə təşkilatının sədri Bəxtiyar Əliyevin yaxarı hakimiyyət orqanlarına işlədiyi haqda xəbərlərinin olduğunu bildirir. Amma Samuxda iclas keçirdikdən sonra Gəncədə Bəxtiyarın evinə gəlir. Bu simasızlıqdan başqa bir şey deyil. Adım barədə sədrin özü Gəncədəki hakimiyyət orqanlarına məlumat verib. Mənə də çatdırırlar ki, səni gizli axtarırlar. Gözəl deyir ki, Əli bəy Bəxtiyarın hakimiyyətə işlədiyini bilir. Amma sonra görürəm ki, Gözəl onu müdafiə edir. Bundan sonra belə bir partiyanın tərkibində qalmaq olarmı? Niyə Əli bəy bu barədə tədbir görmür? Partiyanın çökdüyündən xəbəri yoxdur? Baş verənlərdən sonra kim bu partiyağa gələr? Gəncədə insanlar mənə deyir ki, sədr Bəxtiyar polisə işləyir, biz necə o partiyağa üzv olaq? Özüm tarix müəllimiyəm. 2002-ci ildə respublikada "əməkdar müəllim" adına layiq görülmüşəm. Təmiz vicdan olandan sonra hər bir sözü deyə bilirsən".

□ Cavansir ABBASLI

"Hakimiyyət dünyada baş verən ictimai-siyasi proseslərdən nəticə çıxarmalıdır"

Faiq Əliyev: "Artıq insanlar da parlamentdə guya ki, onları "təmsil edən", danışmayan, bir dəfə də olsun seçkidən sonra onların görüşünə gəlməyən, problemləri ilə maraqlanmayan deputatlardan qurtarmaq istəyirlər"

Seçkilərə start verilməsinə az bir müddət qalmasına baxmayaraq hələ də seçki mühiti hiss olunmur. Partiyalardan fərqli açıqlamalar gəlir. Seçki mühitinin, seçki məcəlləsinin dəyişmədiyini əsas götürərək seçkilərə qatılmayacaqlarını bəyan edənlər də, seçkilərə hazırlıq görən müxalifət partiyaları da var. Seçkiyə ciddi hazırlaşan partiyalardan biri də Ümid Partiyasıdır. Namizədləri partiya tərəfindən 4 sayılı Naxçıvan Seçki Dairəsindən irəli sürüləcək Ümid Partiyası sədrinin Müavini, eyni zamanda Naxçıvan MR Təşkilatının sədri Faiq Əliyev parlament seçkilərinə hazırlıq, MR-də olan seçki mühiti ilə bağlı partiyanın Mətbuat Xidmətinin suallarını cavablandırır. Müsahibəni oxuculara təqdim edirik.

- **Faiq bəy, parlament seçkilərinə start verilməsinə az bir vaxt qalmasına baxmayaraq ölkədə demək olar ki, seçki mühiti hiss olunmur. Muxtar Respublikasında vəziyyət necədir? seçki mühiti varmı?**

- Deyə bilərəm ki, Muxtar Respublikada vəziyyət heç də digər bölgələrdən fərqlənmir. Burada da heç bir seçki mühiti hiss olunmur. Naxçıvanın ərazi baxımından Azərbaycanı ayrı düşməsi, blokada şəraitində həm siyasi, həm iqtisadi-sosial sahələrdə, həm də seçki prosesində həmişə böyük problemlər yaranır. Yaranan problemlərin isə obyektiv və subyektiv səbəbləri var. Təbii ki, burada siyasi fəaliyyətin nə dərəcədə ağır olduğunu hamı bilir. Mövcud idarəçilik və siyasi vəziyyət, siyasilərə fərqli münasibət insanların çoxunu aktiv siyasətdən çəkindirir. Digər tərəfdən insanların işləmək üçün paytaxt Bakıya, qonşu Türkiyəyə və digər ölkələrə



gətməsini, gedənlərin isə daha çox aktiv təbəqənin nümayəndələri olmasını nəzərə alsaq, bunun siyasi proseslərə nə tərecədə təsir etdiyinin fərqlinə varırıq. Bakı ilə əlaqənin hava yolu və İran ərazisindən keçməklə mümkünlüyü, qardaş türkiyə ilə viza rejiminin mövcudluğu seçkilər dövründə naxçıvanlıların geri dönərək seçki hüququndan istifadə etməsini əngəlləyir. Bu amil daha çox seçkilər dövründə siyasi aktivliyə öz mənfi təsirini göstərir. Hakimiyyətin uzun illər apardığı seçki siyasəti, seçkilərin hər dəfə saxtalaşdırılması da insanların ruhdan düşməsinə səbəb olur. Planlı siyasətin nəticəsidir ki, insanlar prosesə qoşulmaq istəmir. İnsanlar düşünür ki, "nə faydası var, biz səs verdik adam seçilmir".

- **Bela olduğu halda seçkilərə qatılmağın anlamı qalır mı?**

- Ümid Partiyası olaraq biz hər zaman seçki məsələsinə fərqli baxmışıq. İnsanları seçkilərdə iştiraka inandırmaq, proseslərə, aktiv siyasi fəaliyyətə qoşmaq, seçki ənənəsinin unudulmasına imkan verməmək lazımdır. Bu il isə və-

ziyyət tam fərqlidir. Dünyada baş verən siyasi proseslər, Azərbaycan hakimiyyətindən dəyişiklik etməyi, siyasi islahatlar aparmağı tələb edir. Baş verən proseslər əhalidə də dəyişikliyin olacağına müəyyən ümidlər yaradır. Biz də düşünürük ki, uzun illərdən sonra nəhayət ki, hakimiyyət basqılardan, beynəlxalq qınaqdan qurtarmaq üçün müəyyən addımlar ata bilər və atmağa məhkumdur. Seçkilər az da olsa demokratik keçirilə bilər. Artıq insanlar da parlamentdə guya ki, "onları təmsil edən", danışmayan, bir dəfə də olsun seçkidən sonra onların görüşünə gəlməyən, problemləri ilə maraqlanmayan deputatlardan qurtarmaq istəyirlər. Bu cür adamların parlamentdə təmsil olunması artıq düşünürük ki, hakimiyyətə də sərf etmir. Məsələn 4 sayılı Naxçıvan şəhər Dairə Seçki Komissiyasından 3 dönmə deputat seçilərək parlamentdə təmsil olunan Eldar İbrahimov bir dəfə də olsun seçkilərlə görüşə gəlmir. Demək olar ki, seçki dövründə də çox zaman seçkilərlə görüşmür. Eləcə də Muxtar Respublikada olan digər DSK-lardan seçilən deputatlar. Onların par-

lamentdə təmsilçiliyi Naxçıvan seçicisi üçün heç bir əhəmiyyət kəsb etmir. Hakimiyyət Ukraynada, Yaxın Şərqdə, dünyada baş verən ictimai-siyasi proseslərdən nəticə çıxartmalı, mütləq demokratik islahatlara getməlidir, həm də bu islahatlar parlament seçkisindən başlamalıdır. Əks təqdirdə gələcəkdə ölkə daha ciddi problemlərlə qarşılaşa bilər.

- **Hazırda seçki hazırlıq necə gedir?**

- Ümid Partiyası olaraq bizim seçkiyə hazırlıqla bağlı xüsusi strategiyamız var. Biz heç vaxt seçkilərin başlanmasına rəsmi start verilməsini gözləmirik. Bir seçki bitən gün növbəti seçkiyə başlayırıq. Keçən il keçirilən bələdiyyə seçkilərindən dərhal sonra, parlament seçkilərinə hazırlıq işlərinə başlamışıq. Namizədlərin müəyyənləşməsində onların hər birinin irəli sürüləcəyi dairədəki resursları, qalib gəlmək imkanları dəfələrlə təhlil olunub. Əslində biz bələdiyyə, parlament və prezident seçkilərini bir-biri ilə əlaqələndiririk. Bələdiyyə seçkiləri parlament, parlament seçkiləri isə prezident seçkiləri üçün bir hazırlıq prosesi olur. Hər seçkidə qazandığımız, şəxsən tanıdığımız seçkilərin qeydiyyatı aparılır. 2010-cu ildə də 4 sayılı Naxçıvan Şəhər Seçki Dairəsindən Namizəd olmuşam. Seçkidən sonrakı dövrdə də seçkilərlə daima təmasda olmuşam. Yeni resurslar qazanmışıq. Muxtar Respublika ərazisində hələlik 3 dairədən-1 sayılı Şəhər- Sədərək, 2 sayılı Şəhər və 4 sayılı Naxçıvan DSK-lardan namizədlər irəli sürməyi planlaşdırırıq. Artıq həm imza toplayanlar, həm məşvəratçı səs hüquqlu üzvlər və müşahidəçi olacaq şəxslər müəyyənləşib.

- **Faiq bəy, eyni vaxta Naxçıvan Ali Məclisinə də seçkilər keçiriləcək, burada vəziyyət necədir? namizədləriniz varmı? Hazırlıqlar necə gedir?**

- Qeyd edim ki, paralel olaraq Naxçıvan Ali Məclisinə seçkilərdə də iştiraka ciddi hazırlaşırıq. 45 yerə qarşı 45 namizədlə mübarizə aparmağı düşünürük. Ümid edirəm ki, həm Azərbaycan Milli Məclisinə, həm də Naxçıvan Ali Məclisinə seçkilərdə Ümid Partiyası ciddi uğur qazana bilər.

Amma söhbət Anadolu türklərinə olan sevgimizdən gədirsə bu da təbii qarşılanmalıdır. Çünki bu sevgi həm də bizim 1918-ci ildəki nıcatımızla bağlı vəfa borcumuzdan da irəli gəlir. Bizlər Nuru Paşa, Ənvər Paşa, Xəlil Paşaların öndərli-


İqbal Ağazadə ATƏT-n nümayəndələri ilə görüşdü

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lappin və məsləhətçi Radivoje Qruçić ilə görüşüb. Görüşdə ölkədə keçiriləcək Parlament seçkiləri, seçki mühiti, seçki məcəlləsi və başqa məsələlər müzakirə olunub.

□ Ümid Partiyasının Mətbuat xidməti

Azadlıq dilənciləri

İnsan yaradılış etibarlı ilə azadlığa və sərbəstliyə meyllidir. Ətrafında ona bəxş edilənlərdən doya-doya istifadə etmək, qadağaların qarşılığında isə "niyə"? sualını vermək istəyir. Bu sualın arxasında onun olmaqlara olmaz istəyi və ya bəzi instinktləri durmur. Məlumdur ki, insan heyvandan fərqli olaraq yalnız instiktə arxalansa, instinktlərini beynində realizə etməyə, anarxiya və əxlaqsızlıq baş alıb gedər. Ancaq bu niyələrə tapılan məqbul cavablar, vahid qayda-qanunların tərtibi ilə, cəmiyyətin qanunlarla idarə edilməsinə yardımçı olur.



Toplumun özünün yaratdığı qaydalar və onların düzgün şəkildə tətbiqi, həm də onun azadlığının təminatı, özbaşınalığın və həddi aşmanın önleyicisidir. Günümüzün sivil ölkələrində parlament deyilən quruma vətəndaşların gizli səsverməsi yolu ilə seçdiyi deputatlar, həm də onların haqq səsi sayılırlar. Bu millət nümayəndələrinin təmsilində xalq, dövlət idarəçiliyində iştirak etmiş olur və icra edici strukturlar xalqın səs verməsi ilə tərtib olunan qanunların icra edilməsinə nəzarət edirlər. Yox əgər hal-qəziyyə dəyişsə və qanun qəbul edilməsində və ya təklif edilməsində millət vəkili sərbəst olmasa, süni maneələr yaradılsa, o zaman artıq dövlət idarəçiliyində boşluqlar yaranır. Yaranan problemlər isə, ilk növbədə vətəndaşların həyatına siraət edir. Əslində qaydalar, problemlərin nəticəsi kimi ortaya qoyulan həll yollarıdır. Bu problemlərin ortaya qoyula bilməməsi, problemin yoxluğu kimi qiymətləndirilir və vətəndaş azadlığının qısıtlanmasına səbəb olur. Baş verən haqsızlıqlarda haqq səsinə qaldırmaq və ya çözüm yolu tapmaq üçün son zamanlar insanlar türkiyəlilər demiş "soluğu" hansısa Avropa ölkəsinin səfirliyində alırlar. İmddad diləyirlər və ya həmin ölkədə yaşamaq üçün sığınacaq istəyirlər. Başqa tərəfdən öz vəsaitləri hesabına ölkədən çıxıb gedib, vətənə ultimatumlar göndərirlər. Getdikləri ölkənin inkişafından, ordakı yaşam və dövlət idarəçiliyinin yüksək səviyyədə olmasından, insan haqları və toplumda insanın sərbəstliyindən essələr yazırlar, çıxışlar edirlər. Bütün bunlar ilə də problem həll olunmur və olunmaz da. Sən gedərsən, mən gedərəm bəs kim qalar? Əlbəttə ki, problemlər qalar. Azadlığı tarixin sınaqlarından rəşadətə keçmiş və bu gün vətəndaşlarına hər tərəfli rahat şərait yaratmış, dövlətçiliyinin təməl sütunlarını torpağa bərk dirəmiş ölkələrdən yalvar-yaxar kömək istəməklə nəşə əldə etmək reallıdır? Avropa XVIII-XIX əsrlərdə bu problemlərdən keçərkən, bizi köməyə çağırmaşdı. Ən ümidverici məqam kimi yaxşılıq edilsə belə, hər yaxşılığın bir qarşılığı vardır. Başa düşmək çətin olsa da, azadlıq Amerikada yalnız heykəl adı deyil, həm də rəşadətli bir xalqın haqqı olan qələbəsidir. Heç şübhəsiz qələbəni qazanmaq və qalib olmaq isə həmin ulusdan həmişə böyük əziyyət və qurbanlar tələb edir.

□ **Aysel MƏMMƏDLİ**
Ümid Partiyasının üzvü

Bu günlər mediada bir yazıya rast geldim: "Azərbaycanlıların yersiz türkçülü-yü". Adı belə qüsurlu seçən jurnalist üçün bu yazı gerçəkden bir peşə faciəsidir". Əvvəla, Türkçülük deyilən məfkurənin əsası Krimda və Qafqazda, başqa sözlə elə Azərbaycanda qoyulub. Yəqin ki, yazı müəllifi İsmayıl Qaspralı, Əli bəy Hüseynzadə, Yusuf Akçura, Əhməd Ağaoğlu kimi isimləri başqa jurnalist həmkarlarından dəfələrlə eşidib. Elə isə Türkçülük məfhumunu, özü de qərəzli şəkildə Türkiyə ilə bağlamaq ən yumşaq mənada savadsızlıqdır.

Rüfət MURADLI



Dəyərlərimizə qarşı bu qədər amansız olmayaq!

Bu səhifə Ümid Partiyası tərəfindən təqdim edilmişdir

yində olan Qafqaz İslam Ordusunun Güneyli, Quzeyli Azərbaycan türklərini soyqırımından nıcat verməsini unutmuruq. Əslində bizim cəmiyyətdə bu tarixi faktı bilməyən indi orta mektəb şagirdi belə yoxdur. O ki qaldı al bayrağa olan sevgiyə.. Azərbaycan türkləri olaraq üçrəngli bayrağımız kimi bizə qardaş olan bir ölkənin bayrağını da sevməkdə kimisə suçlamaq nə demək? Birinə "Niyə Türkiyə bayrağını sevirsen? -deyə irad tutmaq gülünc səslənməklə yanaşı həm də əbləhlikdir. Zətən bu bayraqlar yanaşı dalğalananda şimalda da, cənubda da qızcıqlananlar az deyil. Elə isə cəmiyyətimizin neqativ təmayüllərlə zəhərləndirildiyi həssas bir dövrdə bu kimi sevgi aşılardan nəsnələrə nəinki qarşı çıxmaq, əksinə dəstək olmağa çalışmalıyıq. Əlbəttə əgər bunu dərk edirsən və bu düşüncəyə inanırıqsa. Şübhəsiz ki, fikir ayrılığı plüralizmin mahiyyətidir. Amma hər fikrin arxasında savad, intellekt və dəlil dayanarsa. Elə isə arxasında düşüncə və mütaliə olmayan yanaşmalarla dəyərlərimizə qarşı bu qədər amansız olmayaq bəylər!



Ağ eləmək

Zamin Hacı
zaminhaci@gmail.com

"Tapmadım aləmdə bir həmdəm ki,
olsun biriya,
Görmədim heç kəsdə bir niyyət
qərəzdən mədəda,
Küllən əbnayı-bəşər öz nəfsinə olmuş
fəda,
Nəfsi uğrunda görürsə hər bəla, hər
macəra,
"Məslək"ə isnad edər, məslək,
dəyanət rəngdir".

(Səməd Mənsur, "Həpsi rəngdir")
Müxalifətçi gəncləri özlərinə seçki bloku
yaradıb adını "Ağ blok" qoymağına mən
yaxşı baxıram. Kim fikirləşibsə, hərtərəfli
fikirləşib. Ağ günə çıxmağımız baxımından,
həm də ayıb idi ki, neçə illərdir hökumət
müxalifətçilərin cibinə narkotik atıb zindana salırdı,
lakin bunu politoloji müstəvidə əbədiləşdirən tapılmırdı.
"Ağ" axı həm də bəzi narkotik növlərinin
jarqon adıdır. (Cəlal əminin yeri məlum, çoxdandır
kristal kokain, onun jurnalistlərə və taxıl sortlarına
müsbət təsiri haqda elmi mühazirələr oxuyub qəmli
könlümüzü şad eləmiş. Yeri gəlmişkən, yanlımı-
ramsa elə o bloku yaradan gənclərin bəziləri də "ağ
maddəsiylə" zindanda yatıblar.

İdeyanın cəlbədiciliyi Avropadakı "üsyankar səfir"
Arif müəllimi də tərpədid, o isə "Ağ yürüş" elan etmişdir.
Deyir, mən Brüsseldən baxıram, siz orda üsyana
qalxın. Düzü, bilmirəm bu, "Rəsul Quliyev" melodramasının
neçənci seriyasıdır. Neçə illərdir bizim uca millətimize
bu düşük, ucuz, istedadsız seriala baxır, ancaq ssenari
müəllifləri heç təzələnmək istəmir.

Hələ Arif müəllimin xaricdən yazdığı o karikatür
üsyandır mürciətinin təqdimat yeri nəyə desən dəyər:
"sizin səfiriniz filankəs". Rəhmətliyin oğlu, haçandan
sən bizim səfir oldun? 20 il yopokratlara necə lazımdır
xidmət eləmişən, son illərdə İslam Konfransı Təşkilatında
erəblərə əba daşımisan, indi nəyə görə səfir olursan?
Lap o Şəki lətifəsini xatırladır: bir şəkili Moskvaya gəlir,
restoranda yemək üçün oturur. Menyuya baxır, yeganə
tanış gələn yemək adı "salat" olur. Bunu sifariş verir,
salat gəlir, şəkili baxır ki, bu, pomidordur. Üzünü
pomidora tutub deyir: "Ə, bama dur, haındı Moskvaya
gəlib salat olmusan?". Bizim səfirimiz imiş... Bah.
Neçə illərdir dövlət mənafeyimizi, Qarabağ məsələsini,
siyasi dustaqların işlərini Avropada, dünyada qaldırmaqla
məşğul olmaqdan çöpə döndür.

Əslində ədalət naminə onu da yazım ki, ağ məsələsini
bizə bir dəfə göstərən olub. Hardasa 15 il qabaq Əşrəf
Mehdiyev ağ kəfənə bürünüb yürüş etmişdi. Belə baxanda
bizdə heç nəyin yenisi yoxdur, spektrin bütün rənglərindən
haçansa yararlanmışıq. Narıncı, qırmızı, qara, yaşıl, boz -
hər cür rəngdə, hər növ rəng çalarında yürüş və hərəkətlərimiz
olmuşdur, lakin bir yerə çıxma bilməmişik. Bəlkə də biz
rəngsiz hərəkətlərə keçməliyik. Bir də gördün nəse alındı.

Yapıstlar da boş dayanmırlar, vaxtaşırı kimse bunlara
atıb qaçır, ondan müxalifət düzəldib millətin başını qatırlar.
Eşitdiyimə görə indi Arif müəllimə qarşı cinayət işi
açılmışdır. Guya İnterpol verir. Hərçənd, yapıstların
indiyə qədər İnterpol xətti ilə axtardığı kiminsə tapılıb
gətirilməsi mümkün olmayıb. İdarə ilə hökumətimiz
arasında böyük "etimad" var, ona görədir. Bu baxımdan,
əgər yapıstlar kimisə İnterpol veribsə, demək onu tutmağa
ümidlərini üzübdür, əmin ola bilərsiniz.

Başqa yöndən, adamlarımız kimi pulumuz da dünyada
maraqlı macərələrə səbəb olur. Keçən ay Belçika mətbuatı
çox məzəli bir xəbər yaymışdı. Sən demə, bizim 50 qəpiklər
2 avrolara çox bənzəyir. Normaldır, çünki manatın dizayneri
ilə avronun dizayneri eyni adamdır. Amma kimlərsə bu
bənzətmədən firdaqlıqlıqda yararlanmağa başlayıb: avtomat-
lara 2 avro yerinə 50 qəpik atmışlar. Avropalılar bu nağd
50 qəpikləri görəndə çox təəccübləniblər.

Bax, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"
söhbəti budur. Biz lazım gəlsə öz 50 qəpiklərimizlə
Avropa iqtisadiyyatını böyrü üstə qoyarıq.

Haqqında həbs qərarı çıxandan bir neçə saat öncə Türkiyədən qaçan prokuror Zekeriyə Özün indi harada olduğu bilinməsə də, onun öncə Ermənistan, oradan isə Gürcüstana keçdiyi dəqiqdir. Bir sıra qaynaqlar iddia edir ki, o, Ermənistandan Almaniya-ya qaçıb. Hələlik Almaniya hökuməti bu faktı nə təsdiq, nə də inkar edib. Özün Tiflisdən Ukraynaya getməsi xəbərləri də var. Ancaq bu məsələ də iddia səviyyəsindədir.

Türkiyənin "Sözcü" qəzeti yazır ki, "Ergenekon" və 17-25 dekabr istintaqlarının əsas ismi olan Zekeriyə Özün ailəsi də üz çevirib: "Artvin üzərindən Ermənistanı qaçan Zekeriyə Özün Bursada yaşayan əmisi oğlu Yusuf Öz onun bu addımını tənqid edib." Qaçmamalıydı. Hansı güclər onu belə addım atmağa məcbur edib, o, belə bir hərəkət etməyə nəyə görə məcbur olub mən bunu anlaya bilmirəm. Bildiyim tək odur ki, Zekeriyə Özün dünün qəhrəman adları bu gün xain elan edir".

Ailə üzvləri iddia edir ki, AKP hökuməti ondan istifadə edib, özlərinə mane olduğu məqamda isə cəzalandırmaq istəyib. Yusuf Özün sözlərinə görə, ailəsi bir neçə dəfə prokurora siyasi proseslərə qarışmamağı, yalnız prokuror vəzifəsini vicdanla icra etməyi məsləhət görüb, ancaq o, ailənin narahatlıqlarına məhəl qoymayıb: "Həmin günlərin baş naziri Rəcəb Tayyib Ərdoğan ona inanırdı. Ərdoğan Zekeriyə Özün qəhrəman düzəltmişdi. Bu gün isə Ərdoğan onu vətən xaini elan edib. Səbəbi məni maraqlandırmır. Bilmək istədiyim Türkiyədə siyasi proseslərin, rəsmilərin prokurorlarla hansı səbəblərdən buncaya yaxınlaşmasıdır. O, qaçmamalı idi. Ancaq bunu Türkiyə məhkəmə sistemində etibarının olmadığı üçün etdiyi aşkardır. İstər hərbi sistemdə, istər hökumət üzvləri arasında, istər PKK-da onu aradan götürmək istəyən şəxslər var. Görünür, o, həbs olunsay belə bu şəxslərdən yaxa qurtarmayacağını düşündüyü üçün ölkəni tərk edib".

Yusuf Öz deyib ki, Zekeriyə Öz ailənin tək oğludur: "Valideynlərin çox üzgün olduğunu bilərəm. Hər halda, Fətullah Güllənə aid məktəblərdə təhsil almaları, onlara minnət duyğusunun olması Zekeriyə Özün camaatları bərabər hərəkət etməsinə səbəb olub". Zekeriyə Özün Türkiyədən qaçışından sonra onun nə zaman kəşf edilməsi ilə bağlı media araşdırmalarına başlanıb. "Sözcü" yazır ki, onun adı ilk dəfə 2006-cı ildə o zamankı baş nazir Abdullah Güllən dilindən eşidilib: "Hakimlər və Prokurorlar Yüksək Qurumunun 1-ci dairesi başkanı İbrahim Okur deyir ki, 2013-cü il 17-25 dekabr əməliyyatından sonra Öz vəzifəsindən azad edildiyinə inanmırmış: "Mən ona İstanbulun baş prokuroru vəzifəsindən azad edildiyini bildirəndə mənəndən soruşdu ki, bunu prezident, yoxsa baş nazir istəyib? Onun özünə inamı son dərəcə yüksək idi. Hesab edirdi ki, nə olursa-olsun o, vəzifəsində qala-

"Zekeriyə Öz"ün memarları - Gül, Ərdoğan, Şahin

Türkiyənin itkin prokurorunun "parlaq" karyerasının ilginclik məqamları



caq. Mən cavab verdim ki, buna mən qərar vermişəm. Dedi ki, siz qərar verə bilərsiniz, ancaq bunu sizdən kim istəyib - baş nazir, yoxsa prezident?"

Qəzet yazır ki, Zekeriyə Özün özündən bu qədər arxayın olmasının səbəbi 2006-cı ildə baş verən "prokuror sui-qəsdində" gizləndir. "Sui-qəsd nəticəsində prokuror Mustafa Yücel Öz bilgin ölmüş, 4 prokurorluq işçisi isə yaralanmışdı. Alparslan Arslan sui-qəsdini gerçəkləşdirdəndən sonra qaçmaq istəsə də olay yerində yaxalamışdı. Bundan 3 saat sonra o zamankı baş nazir müavini Mehmet Ali Şahin Türkiyə Böyük Millət Məclisində belə demişdi: "Gözləyin və hazırlıqlı olun. Sürprizlərə şaşıracaqsınız. Qladio tipi bir qruplaşma aşkar edilib".

Bunun ardınca baş nazir Rəcəb Tayyib Ərdoğan "bu hökumətimizə qarşı bir hücumdur" açıqlamasını vermişdi. Həmin günlərdə Abdullah Gül baş nazirin müavini və Terrorla Mübarizə Yüksək Qurumunun, təhlükəsiz-

lik qüvvələrinin, o sıradan MİT-in rəhbərliyini toplamışdı. Həmin toplantıda Gül sonradan Ergenekonun "qanunsuz silahlı birləşmə" bölümündəki insanların adı verilmişdi. Gül qərarlıydı, "təcili o prokuroru tapın, mənə dediklərinizi ona da bildirin, adı çəkilənlərin hamısını tapıb həbs eləsin" əmri vermişdi. Bu açıq təlimata baxmayaraq polisde işlər gözləndiyi qədər sürətlə getmədi. Polis və prokurorluq Arslanın həyata keçirdiyi sui-qəsdə Ergenekon arasında bağ yarada bilmirdilər. Sonra necə oldusa, polisə gələn "anonim" zənglə Ümraniyədə bir evdə külli miqdarda silah-sursat "tapıldı". Silahın sonradan Ergenekon istintaqında həbs edilən ünlü isimlərə aid olduğu "ortaya çıxdı". "Ergenekon"çuların həbs qərarlarını prokuror Zekeriyə Öz imzaladı. Beləliklə də həmin silah-sursat "tapılan" gündən - 2007-ci il iyunun 12-dən "Ergenekon" sürəci başladı".

Zekeriyə Özün Türkiyədən qaçması haqqında prezident Rəcəb Tayyib Ərdoğanın da açıqlamaları maraqlıdır. Ötən gün Ankarada prezident sarayında verdiyi açıqlamada Ərdoğan 100-dən artıq camaat mənsubunun ölkədən qaçdığı deyir: "Bir zamanlar çox acımasız qərarlar verənler bu gün Gürcüstan üzərindən Ermənistanı qaçır. Kim bilir oradan da hara qaçacaqlar. Bu da ayrı bir məsələdir. Türkiyə olaraq biz ölkədən qaçanların izindəyik. Onlardan bir hissəsi Rumınıyada tapılıb. Son qaçanları da mütləq bir yerdə tapacaq, yaxalarından tutub ölkəyə gətirəcəyik ki, etdiklərinin hesabını versinlər".

Keçmiş prokurorlar Zekeriyə Öz və Celal Kara haqqında həbs qərarı avqustun 10-da Bakırköy Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Qərarın verilməsindən məhkəmə sisteminin dəli əlaltıları vasitəsilə xəbər tutan prokurorlar dərhal Ermənistan, oradan da Gürcüstana keçiblər.

□ Aygün MURADXANLI

Rusiya iqtisadiyyatında problemlər iki il davam edəcək

HSBC: Rusiyada ÜDM-də ən çox azalma bu ilin son rübündə gözlənilir

Rusiya iqtisadiyyatında müşahidə olunan resessiya 2017-ci ilə qədər davam edəcək. "Moody's" reyting şirkətinin "Moody's Analytics" iqtisadi tədqiqatlar şöbəsinin ekspertlərinin fikrincə, Rusiya bu ilin ilk rübündə resessiya mərhələsinə girib və bu vəziyyət iki il davam edə bilər. Qeyd edək ki, Rusiyada ÜDM bu ilin II rübündə proqnozdan (4,4%) artıq - 4,6% azalıb. İlk rübde isə azalma 2,2% olub.

"Capital Economic's" konsaltinq şirkəti III rübde Rusiya iqtisadiyyatının 6,3% azalacağını, "HSBC Holdings" maliyyə qrupunun tədqiqatçıları isə ÜDM-də ən



çox azalmanın bu ilin son rübündə olacağını proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, Vaşinqtonda yerləşən "IHS Global

Insight" investisiya fondunun iqtisadçısı Çarlz Movitin fikrincə, iqtisadi artım mərhələsinə Rusiya ancaq 2017-ci ildə keçə bilər.

Belə ki, neftin qiymətinin azalması rubla təzyiqlər artırır və inflyasiyanı sürətləndirir. Nəticədə, istehlakçı ağır vəziyyətə düşür. Neftin qiyməti cari səviyyədə davam edərsə, Rusiya iqtisadiyyatı ən az iki il resessiyadan çıxma bilməyəcək.

Qeyd etmək lazımdır ki, Rusiyada iyul ayında illik inflyasiya 15,6% olub. Rusiya Mərkəzi Bankı isə bu il üçün inflyasiyanı 10,8% səviyyəsində proqnozlaşdırır.

HSBC bankının Rusiya üzrə aparıcı iqtisadçısı Aleksandr Morozov bildirib ki, neftin qiymətinin sürətlə düşməsi ölkədəki maliyyə sabitliyi poza bilər.

Helsinkidə yerləşən "Danske Bank"ın stratejiyalar üzrə iqtisadçısı Vladimir Miklaşevski qeyd edib ki, valyuta korrekləri Rusiya iqtisadiyyatına xaricdən gələn zərbələri həzm etməyə imkan verəcək. "Əgər Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasına imkan verərsə, iqtisadiyyatı neft şokundan xilas edə bilər. Uzunmüddətli perspektivdə neftin bugünkü aşağı qiyməti Rusiya iqtisadiyyatına müsbət təsir edəcək, nəhayət ki, iqtisadiyyatın diversifikasiyası həyata keçiriləcək", - deyir V.Miklaşevski bildirib.

Rusiya-Qərb qarşılıqlı xətti Qafqaza keçir

Ötən sayımızda Rusiyanın Güney Qafqaz planlarının getdikcə daha qorxulu məzmun aldığı haqda yazmışdıq. Qeyd etmişdik ki, Vyana anlaşmasının İranın Qərblə yaxınlaşmasına stimül yaratmasından ciddi narahat olan Kreml ələlxüsus özünün cənub cinahı (periferiyası) boyu hərbi cəhətdən möhkəmlənmək, paralel surətdə bölgə ölkələrini, o cümlədən Türkiyəni və İranı, nəhayət, Qərbin özünü təhdid etmək xətti götürüb.

Həmçinin, vurğulamışdıq ki, Rusiyanın Cənubi Qafqaza hərblə qayıtmaq və regionun xəritəsini istədiyi kimi dəyişdirmək planı mövcuddur. Bundan ötrü də Kreml ən avantürüst hərəkətlərə getməyə hazır görünür. Bəzi analitiklərə görə, şimal qonşunuzun cənub cinahına diqqəti xüsusən artırması daha bir mühüm faktorla - Ukraynadakı proseslərin Kremlin arzuladığı ssenari üzrə getməməsindən qaynaqlanır.

Ayrı sözlə, Ukraynanın gec-tez əldən çıxacağına qətləndirilməz olduğunu anlamağa başlayan Moskva heç olmasa, digər mühüm geostrateji bölgə olan Qafqazı əldə saxlamaq üçün hərəkətə keçib. Bundan ötrü özünün arsenalındakı bütün klassik və yeni üsulları işə salmağa qərar verib. Ukraynaya görə Rusiyanın yeni situasiya ilə üzləşdiyini indi artıq moskvalı analitiklər də etiraf edirlər.

"Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı planı uğursuzluğa düşmüşdür". Bunu rusiyalı tanınmış politoloq Andrey Piontkovskiy mətbuata açıqlamasında söyləyib. Onun sözlərinə görə, Putinlə onun ətrafının maraqları ciddi şəkildə ayrılmağa başlayıb. **Sitat:** "Əgər bir il qabaq Putinin əsas planı Novorossiya, Dnestryanıya kimi Ukraynanın bir sıra ərazilərini tutmaq idisə, hazırda heç kim bunu xatırlamır. Fikrimcə, Ukrayna məsələsi yaxın həftələrdə həll olunmalıdır. Sırf operativ-taktiki əməliyyat baxımından Moskva avqust-sentyabr aylarında Ukraynaya hərbi müdaxilə



Azərbaycan üçün kritik 45 gün

"Kreml Ukraynadan cənuba doğru geri çəkilir"; Qərb Moskvanı bütün cəbhə boyu təsirsiz hala gətirmək üçün ön hazırlıqları gücləndirib; Rusiya neftindən imtina Putin ambisiyalarının tabutuna vurulan sonuncu mismar ola bilər; Qarabağ üçün yeni gəlişmə...

etməsə, bundan sonra müdaxilə, ümumiyyətlə, olmayacaq. Oktyabr isə hərbi hücumlar mövsümü deyil".

Bu fikirlərdə həqiqət pəyi az deyil. Doğrudan da, bir sıra ciddi hərbi ekspertlər, NATO, ABŞ generalı Rusiyanın öz planlarını tam gerçəkləşdirmək üçün yay mövsümü ərzində (oktyabrədək) Ukraynanın şərqinə birbaşa hərbi müdaxilə edə biləcəyini bəyan ediblər. Səbəb həm də beynəlxalq sanksiyaların, ac-yalavac kütlənin diqqətini müharibə ilə, ölkə xaricində yeni ərazilər tutmaqla yayındırmaqdır təbii ki.

Ancaq Putin üçün bura riskli bir məsələ var. İş ondadır ki, NATO rəhbərliyi, ABŞ o halda Kremlin birbaşa alyansla üz-üzə gələcəyi ilə bağlı xəbərdarlıq edib. Yəni bu dəfə Rusiyanı Kırımın ilhaqlı kimi elə də asan proses gözləmir - tam əksinə. Görünür, Moskvada belə perspektiv ciddiyyə alındığından Ukraynaya hərbi müdaxilə planına daha ehtiyatlı yanaşmağa başlayıblar.

Üstəlik, Rusiyanın yeni təcavüzlə planı ilə bağlı iş-taha dişini həmişəlik qır-

maq üçün Qərbdə Rusiya neftindən imtina təklifi də gündəmə gəlib. Bu imtina büdcəsinin 40 faizi neft gəlirləri hesabına formalaşan Rusiya büdcəsinə, Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər.

Heç şübhə yox ki, Rusiya hərbi təcavüzə gedəcəyi halda belə bir ssenari də ləngimədən işə düşəcək. O zaman Rusiya girdiyi Ukraynadan çıxmaya, düşdüyü bataqlıqda həmişəlik qala bilər.

Əlbəttə ki, Kremldə az-çox ağıllı, pragmatik, strateji düşüncə qabiliyyətini itirməmiş siyasətçilər mümkün ssenarilər və onların fəsadlarını görməyə bilməzlər. Bir şey dəqiqdir ki, Qərbin, xüsusən də ABŞ və NATO-nun Ukraynada Kırımın ilhaqlı ilə beynəlxalq hüququ kobud şəkildə tapdamış Rusiyaya ciddi dərslər vermək, onun postsovet məkanında başqa əraziləri də zəbt etmək istəyini öldürmək, Rusiyanı ən azından oktyabr ayına qədər (təxminən 45 gün) durmaq niyyəti ciddidir və Qərb məsələdə axıradək güdəcək.

Demək, qalır "Yaxın xaric"dəki başqa strateji məntəqələri əldə saxlamaq, orada möhkəmlənmək.

Qeyd edildiyi kimi, onlardan birincisi Cənubi Qafqaz regionudur. Şimal qonşumuzun bölgəyə nəzər-diqqətini gücləndirdiyini artıq indi adi gözlə də görmək mümkündür. Və bu "nəzər-diqqət" çox istiqamətlidir.

Bura Ermənistan (Gümrü), Gürcüstanın separatçı bölgələrində hərbi mövcudluğu gücləndirməkdən tutmuş, region ölkələri daxilində "5-ci kolon"çuları fəallaşdırmağa,

yeni separatçı ocaqlar (Cavaxetiya, Azərbaycanın şimalı) yaratmaqda rəngarəng müdaxilə rəqəmləri hesabına formalaşan Rusiya büdcəsinə, Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər.

Odur ki, bölgəmiz ətrafında formalaşan son durum rəsmi Bakını da qarşıdakı kritik 45 gündə çevik və ölçülü-biçili addımlar atmaq zorunda qoyur. Rusiya təhlükəsi bu addımların ən azı 6 istiqamətli olmasını diktə edir.


Onları bir daha sadalayaq: **1.** Qarabağ məsələsində Moskvanın avanrüst hərəkəti üçün heç bir bəhanə verməmək; **2.** Rusiyanın Azərbaycanda artıq hərəkətə keçən "5-ci kolon"çularını ciddi nəzarətdə saxlamaq. **3.** İŞİD-ə bağlı müdaxilə üçün Kremlə bəhanə yaratmaqdan yayınmaq; **4.** Türkiyə ilə sinxron addımlar atmaq; **5.** Xüsusən də şimaldakı potensial separatçı bölgədəki prosesləri nəzarətdə saxlamaq. **6.** Gürcüstandakı soydaşlarımızın Rusiyanın tərribatçı planlarında iştirakdan çəkilmək üçün tədbirlər görmək.

Sıraya əlbəttə ki, ən önəmli şərt kimi Qərblə konfrontasiyadan qaçmağı əlavə etmək qalır.

□ **Analitik xidmət**

Türkiyədə xaos olmayacaq!

Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com



Qardaş Türkiyə ətrafında situasiya mürəkkəb olaraq qalır. Bir yandan İŞİD, PKK terroru ilə qabaq-qənsər qalmaq və bu təhlükələrdən dolayı daxili sabitliyi və təhlükəsizliyi qorumaq zərurəti, digər yandan da yeni hökumət formalaşdırmaq problemi və Qərbin, ABŞ-ın, Rusiya və İranın Ankaradan gözləntiləri Türkiyəni gerçəkdən də qəliz bir duruma salıb.

Ancaq şükürlər olsun ki, qardaş ölkə bunca köhnə-yeni problemlər və təhdidlər; bunca dər-d-sər fonunda da öz dengesini saxlayır, xarici və daxili təhlükələrə layiqli, adekvat, çevik cavab verir və eyni zamanda yeni hökumət probleminin varlığını sezdirmir.

Bunun bir səbəbi Türkiyə dövlətçiliyinin tarixdən gələn dərin təcrübəsinə, digəri onun hərbi cəhətdən güdrətli dövlət olmasına bağlıdırsa, üçüncü və bəlkə də əsas amil sözsüz ki, qardaş ölkədə on illərdir oturuşmuş demokratik sistemin, sivil idarəçiliyin və müasir toplumun varlığına dayanır.

Qəti şübhə yox ki, əgər sonuncu amil olmasaydı, indi Türkiyə də qonşu Suriyanın günündə, hətta ondan bəzər vəziyyətdə idi. Suriyanın, Bəşər Əsədin başına gələnələr, Əsədin özünün öz xalqının başına gətirdikləri bir daha demokratik idarəçiliyin, azad və ədalətli seçkilərlə vaxtaşırı reallaşan hakimiyyət dəyişikliyin, prezidentin legitimliyi məsələsinin dövlət və xalq üçün nə dərəcədə tələklü olduğunu üzə çıxarır. Bütövlükdə qeyri-demokratik, avtoritar rejimlərin öz xalqı üçün, region üçün daşdığı potensial risklərin miqyasını əyani nümayiş etdirir.

Bu mənada Suriyada Bəşər Əsədin hakimiyyət hikməsi üzündən üçüncü ildir davam edən və bitmək bilməyən faciəvi olaylar, yüz minlərlə günahsız insanın qətl və evindən didərgin düşməsi azadlıq, tərəqqi, əmin-amanlıq istəyən xalqlara və siyasətçilərə ciddi örnək, dərs olmalıdır, çünki bu, "hansı yolla getmək olmaz" sualına ən dürüst, ən inandırıcı, ən aydın, həm də faciələrdən yoğrulmuş bir cavabdır.

Yol əlbəttə ki, sınıq demokratik yoldur, zira, demokratiyada heç vaxt çarə tükənməz. Ən azından avtoritarizmin, totalitarizmin tapa bilmədiyi çarələr demokratiyaya var. Bunu son olaraq Çin nümunəsi də təsdiqləyir. Yuanın devalvasiyası ilə bağlı iqtisadi ekspertlərdən biri beləcə deyib ki, Çin qapalı iqtisadiyyatı ilə bağlı artıq seçilmə üz-üzə qalıb: ya liberallaşmaya getməli, ya da daha dərin böhrana hazır olmalıdır. Demək, dünyanı heyretə salan "Çin möcüzəsi" də müvəqqəti və sonucda demokratikləşməyə möhtac imiş...

Qayıdaq Türkiyəyə.

"Türkiyədə koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnməsi o demək deyil ki, ölkədə siyasi xaos olacaq". Bunu AKP rəsmisi, millət vəkili Məzhər Bağlı deyib. Millət vəkili bildirib ki, Türkiyədə demokratik cəmiyyət mövcuddur və yeni hökumətin qurulmasının uğursuzluqla nəticələnməsi ölkədə risklərə səbəb ola bilməz.

Haqlıdır. Demokratik seçki ənənəsi bəlkə də indi Türkiyəni əsas xilas formulu, bütün problemlərdən yeganə və ən məqbul çıxış yoludur. Çünki söhbət xalqın (çoxlğun, toplumun) iradəsinin reallaşmasından gəlir. Xalqın iradəsi olan yerdə isə ən həllədiməz görünən münafiqəli məsələlərin həlləməsi də xeyli sadələşir.

Bu və digər ümidverici faktorla söyləməyə əsas verir ki, qardaş ölkədə həqiqətən də xaos olmayacaq. İnşallah, türk düşmənlərinin arzuları ürəyində qalacaq; türk toplumu və dövləti bu təhlükələri də özünün mandat verdiyi siyasi qüvvələrin, yeni hökumətin vasitəsilə aşılayacaq.

Bu yolda bizdən qardaş xalqa yalnız uğurlar arzu etmək qalır.

"125-lər" Siyasi Klubunun başkanı İlhamiyyə Rza bu il keçiriləcək parlament seçkilərində namizədliyini 17 sayılı Yasamal Seçki Dairəsindən irəli sürmək fikrindədir. Onunla danışıq seçki hazırlıqları barədə söhbət etdik.

- İlhamiyyə xanım, seçki hazırlıqlarının hansı mərhələsindəsiniz?

- Son mərhələ də demək olar, başlanğıc mərhələ də. Hazırlıq sona çatır, seçki marafonu başlayır. Hazırda yeni mərhələnin fəaliyyət planı üzərində işləyirəm. Komandamda iş bölgüsü aparıb, hər kəsin cavabdeh olacağı işi təyin edirəm.

- Dəfələrlə seçki təcrübəsi olan insanlar seçkiyə qatılıb-qatılmamaq məsələsində tərəddüd edirlər. Bəziləri budəfəki seçkilərin fərqli olmayacağını, nəticələrin hakimiyyət namizədinin xeyrinə saxtalaşdırılacağını açıq deyir. Sizin müşahidələriniz nə göstərir?

- Müşahidələrimə əsaslanırsam, gərək hər şeyi dayandırıb, çevrilib çıxıb gədem. Seçki məsələsində ən dəhşətli mənzərə insanların ictimai fəallığının az qala sıfırın altında olmasıdır. Savadlı, mədəni adamlar belə seçkiyə getməyəcəklərini deyirlər. Onlar üçün seçki günü sadəcə qeyri-ış günüdür və bəziləri hətta indidən həmin günü necə istirahət edəcəyini planlaşdırır. İnsanlarımız elə bilirlər ki, bayrağa bürünüb stadiona getmək, Avropa oyunlarının təsviri olan köynəklərdə gəzmək, himn oxunanda ayağa durmaqla öz vətəndaşlıq borclarını yerinə yetirmiş olurlar. Əslində isə vətəndaş olmanın ən birinci aktı seçkidə iştirak etməkdir. Seçimi olmayan kəs nə vətəndaş ola bilər, nə də ümumiyyətlə şəxsiyyət. Özü də söhbət tək parlament seçkilərindən yox, geniş mənada seçimdən gədir. Diqqət etsək görərik ki, bu ölkənin bütün problemləri öz seçimi olmayan insanlardan qaynaqlanır. Nə qədər ki, özünə peşə, məslək, həyat yoldaşı, inanc və sair seçimlərimizdə öz iradəmizin deyil, başqalarının iradəsinin peşində olacağıq, bu ölkə ağ günə çıxmayacaq. Ölkə vətəndaşdan ibarətdir. Bir pəzl kimi ölkə adlı tablounun mühüm bir hissəsidir vətəndaş. Bunu anlamayan və öz əhəmiyyətini dərk etməyən şəxslər, əlbəttə ki, seçkiyə gəlməyəcəklər. Hesab edirəm ki, qoca anasını belinə alıb səs verməyə aparan qardaş Türkiyə in-

sanından, seçicisindən örnək götürməliyik. Seçkiyə gəlməyənləri cərimələyən Türkiyə hökumətindən örnək götürməliyik. Bayrağı sevməkdə necə onlardan örnək alırıqsa, adi insanı vətəndaş edən digər məsələlərdə də onlardan öyrəncəyimiz şeylər çoxdur. Amma seçkiyə etimad göstər-

- Artıq müxtəlif siyahılar paylaşılır. Hakim partiyanın namizədləri siyahısında hələlik mənim iddialı olduğum dairədən namizədin adı açıqlanmayıb.

- Dairənin indiki deputatı Ülvi Quliyev necə? Onun sizə hansısa ismarışı olubmu?

- Yox, Ülvi Quliyevin ismarışı olmayıb. Bizim ümu-

lər facebookda statuslara baxıram, iki statusdan biri uşağınımı, qardaş-bacısınınımı ali məktəbə qəbul olunması xəbərini sevinclə paylaşır. Vaxt vardı belə xəbərlərin bircə reaksiyası olurdu: "Görəsən valideynə bu, neçəyə başa gəlib, nə qədər xərci çıxıb". Uşağın qəbul olduğu ali məktəb və fakültədən asılı olaraq

Test üsulunun tətbiqi ingiləbi islahatlardan biridir. Şükürlər olsun ki, artıq bu sahədə nə qədər problemlər olsa belə qəbul məsələsində hər şey kifayət qədər normaldır. Gənclərimiz öz biliklərinə güvənərək peşə, məslək seçimlərini edirlər. İnanıram ki, nə zamansa, parlamentdə olan millət vəkillərinin də məhz səs və eti-

çok eşitdiyim replika belədir, bizim səsimizin heç bir əhəmiyyəti yoxdur, onsuz da kimi istəyirlər, onu seçəcəklər, yaxşısı budur oturaq evimizdə, həmin günü istirahətimizə sərf edək. Yaxud da, soğan olsun, nağd olsun, yəni ki, namizəd indi bizə nə edəcək? Başa sallıram ki, namizədin nəse edə bilməsi üçün, əvvəl siz ona

"Seçimi olmayan kəs nə vətəndaş ola bilər, nə də şəxsiyyət"

İlhamiyyə Rza: "Ölkənin bütün problemləri öz seçimi olmayan insanlardan qaynaqlanır"

məyən vətəndaşın arqumentlərini də qulaqardına vurmaq olmaz. Dəfələrlə öz gözləri ilə saxtalaşdırma faktlarını gören insanı növbəti dəfə səsvərməyə gətirmək çox çətindir. Çox vaxt mənə deyirlər ki, sən əmin-sənmi ki, saxtalaşdırma olmayacaq? Az qala bunu təmin etməyi istəyirlər. Bunu təmin etmək dövlətin boynunun borcudur. Amma seçki saxtakarlığının qarşısını mənə sual verən vətəndaş özü ala bilər. Həm də çox sadə bir yolla, hamı bir nəfər kimi seçkidə iştirak etməklə. Bəllidir ki, bütün saxtakarlıqlar seçkiyə gəlməyən insanların istifadəsiz qalmış bülletenləri ilə həyata keçirilir. Əgər vətəndaş 5 ildə bir dəfə keçiriləcək seçkiyə 1 saat vaxtını ayırıb gəlmirsə, səsini layiq bildiyi namizədə vermirsə, o, avtomatik olaraq nədənsə gileylənmək, narazı olmaq, deputatları passivlikdə, onlarla maraqlanmamaqda ittiham etmək haqqından məhrum olurlar. Söhbət mənəvi haqdan gədir əlbəttə. Seçkilərdə həmişə saxtakarlıq halları baş verir, bu sənənin bir insan olaraq öz vətəndaşlıq borcundan imtina etməyinə yalnız bəhanə ola bilər, əsas yox.

- Rəqibləriniz kimlər olacaq? Sizdən başqa, 17-ci dairədən kimlər seçkiyə qatılacaqlarını açıqlayın?

"Əgər vətəndaş 5 ildə bir dəfə keçiriləcək seçkiyə 1 saat vaxtını ayırıb gəlmirsə, səsini layiq bildiyi namizədə vermirsə, o, avtomatik olaraq nədənsə gileylənmək, narazı olmaq, deputatları passivlikdə, onlarla maraqlanmamaqda ittiham etmək haqqından məhrum olur"

mi dostlarımız var, onların dediyinə görə, Ülvi bəy, seçkiyə getmək qərarını hələ verməyib.

- Sosial şəbəkədəki paylaşımınızdan görünür ki, dairə ilə müəyyən təmaslarınız var. İnsanlar seçkidən nə gözləyir?

- Bəli, həmin ərazidə yaşayan dostlarım çoxdur. Düzü, dairə seçimimdə bunun da rolu oldu. Mən onlar vasitəsilə həmin ərazidə yaşayan insanların gözləntilərini öyrənməyə çalışıram. Dostlarıma qonaq gəndə, onların qonşuları ilə də görüşürük. Özümə xeyli maraqlı müşahidə edirəm. Bir çoxları üçün mənimlə görüş gələcək namizədlə deyil, nə zamansa ekrandan izlədikləri bir insanla görüşdür. Bunu fərqləndirirəm. Amma bu o demək deyil ki, mənə suallar verilmir, tələblər səslənmir. Bayağ da dediyim kimi, seçkinin ədalətli keçəcəyinə inamsızlıq işimi çətinləşdirir də, illərlə qazandığım etibar köməyimə gəlir. Dediklərimi şübhə altına alan olmur. Niyə də olsun axı, mən istər ekrandan uzun illər boyu, istərsə də üz-üzə təmaslarda insanlara ancaq özümün də inandığım şeyləri deyirəm. Mən inanıram ki, vaxt gələcək insanlar parlamentə ancaq seçicinin iradəsi ilə düşməyin mümkünlüyünü şübhə altına almayacaqlar. Bir analogiya aparmaq istərdim. Bu gün-



"İnsanlarımız elə bilirlər ki, bayrağa bürünüb stadiona getmək, Avropa oyunlarının təsviri olan köynəklərdə gəzmək, himn oxunanda ayağa durmaqla öz vətəndaşlıq borclarını yerinə yetirmiş olurlar"

valideynin nə qədər varlı olduğunu belə müəyyən etmək olurdu. Yeni ali məktəbə daxil olmaq gəncin deyil, onun valideyninin nailiyyəti sayılırdı. Onda desəydin ki, uşağım öz biliyinə qəbul olub heç kəs buna inanmayacaqdı. Amma gördüyünüz kimi zaman dəyişib.

mad qazanıb da parlamentə düşmələrinə şübhə yaranmayacaq. Hələlik səs, təəsüf ki, belə deyil.

- Siz seçiciləri seçkinin vacib elementi olduqlarını inandıra bilərsinizmi?

- Hələ geniş təmaslarım yoxdur. Dediyim kimi, dost ortamda, kiçik süfrə arxasında keçirilən görüşlərdə səmiimi ünsiyyətimiz asanlıqla alınır. Hər görüşümün də əsas mövzusu seçicinin özgüven hissəsinin artırılmasıdır. Bunu bilərəkdən etməmə doğrusu. Həqiqətən də günün gerçəkliyi budur. Ən

etimad göstərməlisiniz. Adətən konkretləşdirirəm, soruşuram ki, sizə nə lazımdır. İnanın ki, istəklər o qədər kiçik olur ki, adam çox məyus olur. Məsələn, son görüşümdə, heyətdə söhbət etdiyimiz əsnada bir xanım dayandığımız yeri göstərərək dedi ki, bax, buranın görürsən, buranı sementlə bizim üçün, bilək ki, nəse edən, biz də səs verək. Cavab verdim ki, bundan asan nə var ki, əlbəttə edə bilərəm, amma etməyəcəm. Çünki bu nə namizədin, nə də seçildiyi halda deputatın edəcəyi iş deyil. Sizin gözləntiləriniz daha böyük olmalıdır. Siz səs verdiyiniz şəxsədən daha ciddi şeylər tələb edə bilərsiniz. Böyük mənada sizin vəkilliyinizi etməyi tələb etməlisiniz.

- "125-lər"dəki ümumi ovqat necədir? Blok komanda halında çalışacağınızı açıqlasa da ortada belə bir görüntü yoxdur. Bir neçə ay öncə gündəmin önəmli məsələləri ilə bağlı ortaq mövqe olurdu, bəyanatlar, açıqlamalar səsləndirilirdi, bu gün hərə öz dairəsi ilə məşğuldur. Sizin ümumi seçki qərarı formalaşdırmaq fikriniz varmı?

- Əvvəlki müsahibələr və press-relizlərimizdə də seçki hazırlığının mərhələləri keçirəcəyimizi demişdik və hazırkı mərhələdə hər namizəd öz komandasını formalaşdırıb seçki marafonuna hazırlaşır. Odur ki, kənardan haqlı olaraq belə bir görüntü yaranır. Amma daxilə komanda olaraq bir-birimizə dəstək veririk, şəbəkə prinsipi ilə. Sırf seçki ilə bağlı işlərin artması birlik olaraq ictimai fəallığımızı azaltsa da, müşahidə etməsənizsə, üzvlərin ayrı-ayrılıqda fəallığı xeyli artıb. Hazırda yerləşdiyimiz ofis hamımıza ümumi seçki qərarı kimi xidmət etsə də, artıq tezliklə hər kəs öz ərazisində qərarını formalaşdıracaq.

□ **Aygün MURADXANLI**

Azərbaycanın bank sistemində baş verən maxinasiyalarla bağlı araşdırmalar daha geniş spektri əhatə etməyə başlayıb. İndiyədək diqqət daha çox Beynəlxalq Bank və "Bank Texniq"yə yönəlmişdisə, artıq digər bankların da başı üzərində qara buludlar dolaşmağa başlayıb.

Vergilər Nazirliyi külli miqdarda vergidən yayınma faktı ilə bağlı məlumat yayıb. Nazirliyin rəsmi saytının məlumatında bildirilir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində həyata keçirilmiş tədbirlər nəticəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda təqsirləndirilən həbs olunmuş mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı çoxxepizodlu və mürəkkəb tərkibli cinayət işinin istintaqı tamamlandı və ittiham aktı ilə məhkəməyə göndərilib: "İstintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 7 iyul 2011-ci il tarixdən "Atrabank" ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənəğa Məmməd Hüseyin oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən ya-

yınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyin Yəqub oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhədət Səməd oğlundan ibarət, Qaziyev Səbuhi Ağabala oğlu isə Rzayev Rəşad Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik edib.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdarda təşkil edilən 1.270.884.46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi

Azərbaycanda bank mühasibi

1 milyonluq cinayət etdi - yeni həbslər

Kredit qalmaqlı ilə bağlı daha bir iş adamı axtarısa verilib; maxinasiyada suçlanan Nəsim Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur...



toplanmış təkzibolunmaz faktlarla - ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödəndirilib,

363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub. Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilib, onlardan yeddi nəfəri barədə məhkə-

mə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu arada Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqlı ilə bağlı iş adamı axtarısa verilib. Hüquq-müha-fizə orqanlarından APA-ya verilən məlumata görə, "Azərbaycan Consalting Qrup", "PNN Group" və bir sıra başqa şirkətlərin sahibi Nəsim Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarısa veri-

lib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmasına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.

Qeyd edək ki, Nəsim Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur. O, atası həbs olunan vaxt açıqlama verərək, yaranmış borcları bağlamaq üçün xarici maliyyə qaynaqlarından böyük miqdarda kredit alaraq, məsələni həll edəcəklərini bildirmişdi. Görünür, bu iş baş tutmayıb və oğul Piriyev axtarısa verilib.

Xatırladaq ki, Nəsim Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.

□ **T.ƏHMƏDLİ**

Apelyasiya Məhkəməsi Cavid Hüseyinovu həbsdə saxladı

Öldürülən jurnalistin valideynləri günahkarların layiqli cəza almasını istəyir

Avqustun 14-də jurnalist Rasim Əliyevin ölümündə günahlandırılan və hazırda həbsdə olan "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseyinovu həbsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Musavat.com-un xəbərinə görə, hakim İlqar Murqovun sədrliyi ilə keçirilən iclasda həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. C.Hüseyinov yenidən istintaq təcridxanasına aparılıb.

Cavid Hüseyinovu vəkili Adəm Məmmədov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə şikayəti təmin olunmayan Cavid Hüseyinov haqda digər vəsatət verəcək. Vəkil C.Hüseyinovu ev dustaqlığına buraxılması haqda vəsatətin hazırladığını və iki gün ərzində Apelyasiya Məhkəməsinə təqdim ediləcəyini deyib.

Vəkil Adəm Məmmədov mətbuata açıqlamasında Cavid Hüseyinovu baş verən hadisədən təəssüflən-

yini və günahkarların cəzalandırılmasını istədiyini deyib: "Cavid mənimlə söhbətində hadisəni törədənlərin ən ağır formada cəzalandırılmasını istədiyini dedi. O, belə bir hadisədə adının hallanmasından çox təəssüf edir və buna görə də cinayəti törətmiş şəxslərin layiqli cəza almasını istəyir. Cavid çox əsəbidir ki, hadisəni törədənlər öz hərəkətləri ilə onun da işini qelzləşdiriblər".

Vəkil C.Hüseyinovu cinayətdən xəbərsiz olması haqda dediyi fikirlərə də aydınlıq gətirməyə çalışıb:

"Bəziləri deyir ki, Cavidin olaydan xəbəri yox idisə, Rasimin pulqabı və telefonu ona necə gəlib çıxmış-



Rasim Əliyev



Cavid Hüseyinov

di? Cavidlə söhbətdə bu məsələyə də aydınlıq gətirdim. Hüseyinov bildirdi ki, hadisəni eşidən kimi dərhal xəstəxanaya yollanıb. Rasim onu döyənlərin kim olduğunu söyləməklə yanaşı, pulqabını və telefonu da itirdiyini bildirib. Cavid də oradan bibisiyoluna zəng vurub. Qohumu ona deyib ki, heç nədən xəbəri yoxdur. 5 dəqiqədən sonra Elşən ye-

nidən Cavidlə əlaqə saxlayıb və bildirdi ki, uşaqlardan biri telefon və pulqabını götürüb. Tezliklə onu Cavidə çatdıracaqlar. Bundan sonra Cavid Rasimə əşyalarının sabah qaytarılacağını bildirdi.

Cavid Hüseyinov vəkili Adəm Məmmədov deyib ki, baş vermiş hadisədə özünü günahkar bilmir və istintaqın həqiqəti ortaya çıxacağına inanır.

Jurnalistin döyülməsində iştirak edən Cavid Hüseyinovu bibisiyolu Elşən İsmayılov və Camal Məmmədovla yanaşı, Samir Mustafayev də futbolçu olub. O, əvvəllər "Revan"ın əvəzedici komandasında, "Qala" və "Bakıl" klublarında çıxış edib. Jurnalistin döyülməsində iştirak edən digər iki şəxs isə Arif Əliyev və Kənan Mədətov olublar.

Xatırladaq ki, avqustun 8-də Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisə prezidentin xüsusi nəzarətinə götürüldükdən və böyük ictimai rezonans doğurduqdan sonra cinayətin qısa müddətdə açılması təmin edildi.

İstintaq zamanı R.Əliyev və məxsus "iPhone-5" markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq sarayının

yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseyinovu bibisiyolu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcıdan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsinə əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcıdan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseyinovu təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılıb.

Jurnalistin valideynləri musavat.com-a açıqlamalarında övladlarının qətlə yetirilməsinə görə saxlanılan şəxslərin hamısının layiqli şəkildə cəzalanmasını tələb etdiklərini bildirdilər. Rasim Əliyevin atası Məmməd Əliyev hadisənin ölkə başçısı tərəfindən nəzarətə götürüldüyünü və layiqli hüquqi qiymət verəcəyinə inandıklarını dedi.

□ **İlkin MURADOV**



Sahibsiz itlərin gecə həyatı

Samir SARI

Əvvəllər yaxşıydı, gecənin qoynundan gələn it ulartısı, pişik viğıltısı narahatlıq yaratmırdı, əksinə, gecəyə bir əsrarəngizlik, bir romantika gətirirdi. Adam özünü dağ yamacındakı alaçıqda təsəvvür edir, arxadakı ayıboğan itlərin qeyrətində, yurda canavar-çaqqal hücumu olarsa, göstərəcəkləri performans arxayın olan tərəkəmə balası kimi hiss edib yuxuya gedirdi.

İnsafən, o vaxt küçə itləri də bir-iki ağız havlayıb çıxıb gedirdilər. Yeganə problem bu yaramazların cütləşmə dövründə yaranırdı. Adına kürsək deyilən və qrup şəklində həyata keçirilən o vacib prosedur zamanı itlər çox həyəcanlı olur və lazımsız səs-küy salaraq, hüquq-mühafizə orqanlarının sözü olmasın, ictimai asayışı, eləcə də vətəndaşların istirahət hüququnu 3-5 gün ərzində pozurdular. Vəssalam.

İndi vəziyyət çox dəyişib. Sahibsiz itlərin gecə həyatı camaatı cana-boğaza yığıb. Kəsib-kirimirlər, it olan məxluq nə qədər hürər. Kürsək vaxtı da deyil (bəlkə də vaxtdır, nə bilim, durub itlərin cinsi, şəxsi həyatının inceliklərini izləyəsi deyilik ki). Gecə saat 12-dən, yəni normal insanların yuxuya gedəsi vaxtlardan başlayırlar, ta sühün tülkü duran vaxtlarına (5-ə bir az qalmış) qədər hürürlər, ulayırlar, zingildəyirlər, boğuşurlar. Özü də həddindən artıq çoxdurlar, hiss olunur ki, aralarında qruplaşma da var və yaşayış uğrunda mübarizə aparır, nüfuz dairəsini bölüşə bilmirlər. Tərs kimi, bizim məhəlləmiz o biri məhəllələrə nisbətən daha abaddır, Avropa standartlarına uyğundur, ona görə də sahsiz itlərin əsas mübarizəsi bizim məhəllədə gedir.

5-6 il əvvəl hansısa bir idarə vardı, arada ordan gəlirdilər, saat 11-12 radələrində balaca uşaqların gözü qabağında sahsiz itləri güllələyib, leşlərini də maşına yükləyib aparırdılar. Beləcə, bir tərəfdən onlar, bir tərəfdən də magistralda avtomobili bərk sürərək qarşılarna çıxan sahsiz itləri vurub öldürən (gündə 3-4 baş) sürücülər yiyəsiz itlərin sayının normativə uyğun qalmasını tənzimləyirdilər.

Ancaq camaat bu qəddarlığa etiraz elədi, ora-bura şikayət yazdılar. Əslində camaat sahsiz itlərin güllələnməsinə qarşı deyildi, sadəcə, uşaqların gözünün qabağında güllələnməsini istəmirdi. Çünki balacalar bu amansız mənərəni görürdülər, həyəcanlanırdılar, gözləri alacalanıb böyüyürdü və valideynlərə gün ərzində 147 dəfə "o itləri niyə öldürdülər" deyə suallar verirdilər. Bizim üreyiyuxa camaatımız isə bunu qaldıra bilmirdi. O vaxt İŞİD də yox idi və eyni qəddarlığın insanlara qarşı da sərbəstcə tətbiq etməyin mümkünlüyünü göstərməmişdi.

Ona görə də daha məhəllə içində it güllələmə ayını icra edilmədi. Sahibsiz itlər isə bundan sui-istifadə edərək artmağa başladılar. İndi it ilxısı, köpək sürüsü əmələ gətirib, problem yaradıblar, səviyyəsiz hərəkətlər edirlər.

Bildiyimə görə, şəhərin o biri qəsəbə və məhəllələrində də bənzər problem var. O gün bu xüsusda redaksiyaya zəng gəlmişdi. Bir də gördüm ki, xəttin o başındakı adam gənc əməkdaşımızı danlayır, bu da deyir ki, vallah, əlimizdən gələni edirik, çalışırıq ki, o problem həll olunsun. Əməkdaşımız yenidən gözəgörünməz qüvvələrə, o cümlədən masasının üstündəki Türkmənistan bayrağına and içmək istəyəndə telefonu aldım, dedim, bəy, nə məsələdir, hansı işdə nə kömək edə bilirik. Adam işlədiyimiz kontorun müdiri imiş kimi bir əda ilə dedi ki, sahsiz itlər məhəlləmizi basıb, sizə də neçə dəfə demişik, problemi həll etmirsiniz. Dedim, ağsaqqal, siz bələdiyyəyə, icra hakimiyyətinə, əlaqədar idarələrə müraciət edin. Adam azca hirsələndi, dedi, onda sizin işinizin adı nədir. Mən də əvvəlcə "bizim işimiz yazmaqdır, problemi qaldırmaqdır, bunu da edirik" dedim, sonra isə hiddətləndim: "Rəhmətliyin oğlu, tüfəng götürüb sizin küçədəki sahsiz itləri güllələməliyik, yoxsa çomaqla it qovmalıyıq?"

Daha demədim ki, keçəl dərman bilsə, niyə Türkiyəyə gedib başına tük əkdirir ki.

Xülasə, vəziyyət bu sayaqdır. Sahibsiz itlər problemi çox böyüyüb. Bilmirəm xüsusi dövlət proqramı hazırlanmalıdır, yoxsa nə edilməlidir. Bircə onu bilirməm ki, bu, maarifləndirmə işi aparmaqla əmələ gələn deyil. Kürsək mövsümündə nə maarifçilik?

Artıq TQDK-nın keçirdiyi qəbul imtahanlarının ixtisas seçimi də yekunlaşıb. Hər il qəbul imtahanlarından sonra test üsulunun ləğv ediləcəyi haqda xəbərlər yayılır. Test üsulunun ləğv ediləcəyi ilə bağlı dolan xəbərlərin nə dərəcədə doğru olub-olmadığı gələcək abituriyentlərlə yanaşı, valideynlərin də narahatlığına səbəb olub. Maraqlıdır, doğrudan da test üsulu ləğv edilə bilərmi? Ləğv edilərsə, bu, təhsilə necə təsir edəcək?

"XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev "Yeni Müsavat"a mövzunu şərh edib. O, test üsulunun zərurətdən yarandığını bildirib: "Tələbə qəbulunun test üsulu ilə aparılması zərurətdən yaranıb. Bu qurumun yaranması həm də sosial sifariş idi. Biz Sovet vaxtı ali məktəblərə daxil olmuşuq. Həmin dövrlər qəbul imtahanlarında hansı neqativ halların baş verməsini gözəl bilirdik. Təsəvvür edin, indiki qəbul sistemi həmin vaxtlar olsaydı, bir qabiliyyətli abituriyent kənardə qala bilməzdi. Qəbulun nəticəsindən asılı olaraq Sovet hakimiyyəti vaxtı ali məktəblərin məzunlarının böyük əksəriyyəti yaxşı həkim, müəllim və mühəndis ola bilmədi. Çünki qəbul prosesində çox böyük qüsurlar vardı. Təbiət elmləri üzrə ixtisaslara qəbul olunan tələbələr var idi ki, kvadrat tənlik həll edə bilmir, Nyuton qanunlarından xəbərsiz idilər. Analoji vəziyyət humanitar fənlər üzrə daxil olanlarda da hiss edilirdi. Cümlə təhlil edə bilməyən Filologiya fakültəsinə daxil olurdular".

E.Əliyevə görə, o vaxtlar qəbul qüsurlu olsa da ali təhsil güclü idi: "Ancaq zəif tələbədən mütəxəssis hazırlamaq mümkün deyildi. İndi qəbul şəffafdır, verilən ali təhsil isə keyfiyyətsizdir. Son zamanlar eşidirik ki, TQDK-da islahatlar aparılır, suallar çətinləşdirilir və sair. Bunlar həqiqətə uyğun deyil. Mən hələ indiyə qədər eşitməmişəm ki, TQDK məktəb proqramlarından kənar heç olmasa bir



və rezidentura səviyyələrində qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri təhlil olunur. Orta məktəblərdə verilən təhsilin keyfiyyətinin yaxşılaşdırılması, yaxud tənəzzül bu qurumun keçirdiyi imtahanlarda aydınlaşır. Növbəti məsuliyyət ali məktəblərin üzərinə düşür. Bizdə elə ali məktəblər var ki, ora daxil olan yüksək ballılar istedadlarını gerçəkləşdirə bilmirlər. Çox vaxt buna şərait də yaradılır. Ancaq elə ali məktəblər də var ki, ora

Test üsulu ləğv edilə bilərmi - ekspert açıqlaması

Etibar Əliyev: "TQDK-nın ləğvindən çox orta və ali təhsilin keyfiyyəti barədə düşünmək lazımdır"



dənə də olsun test tapşırığı hazırlasın. TQDK-nın tələbə qəbulu və buraxılış imtahanlarının keçirilməsi sahəsində gördüyü işləri bu qurumun hər il hazırladığı iri həcmli elmi-statistik təhlillə (təxminən 500 səh.) tanış olmadan qiymətləndirmək olmaz. Bu nəşrlərdə təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələrdə və məktəblər üzrə göstəriciləri, abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyl və maraqları, ali təhsil müəssisələrinə qəbul olma göstəriciləri, yüksək və zəif göstəricili rayonlar və məktəblər, ali məktəblərin reytingi, orta ixtisas, magistratura

daxil olanlar bilik səviyyələrinə görə dünyanın tanınmış ali məktəblərinin tələbələri və məzunları səviyyəsində yetişə bilərlər".

E.Əliyev TQDK-nın ləğvindən çox orta və ali təhsilin keyfiyyətinin yüksəldilməsi haqda düşünməyin vacib olduğunu bildirdi: "TQDK-nın ləğvindən çox orta və ali təhsilin keyfiyyəti barədə düşünmək lazımdır. Həssas edərəm ki, bu qurum hələ bir neçə onilliklər ona olan etimadı doğruldacaq. İndiki vəziyyətdə bu qurumun fəaliyyəti elə inkişaf etmiş ölkələrdə tələbə yerləşdirməsi qaydalarından fərqlənir. Çünki əsas meyarlara - şəffafıq və obyektivlik meyarlarına yüksək səviyyədə əməl olunur".


□ Günel MANAFILI

"2 yaşlı oğlum həkim səhlənkarlığının qurbanı oldu"

Zaməddin Qasimov: "Övladım başdansıvdu yanaşma nəticəsində xəstəxanada öldü"

"Həkim Nurənə Həsənova-nın səhlənkarlığı üzündən mənim 2 yaşlı oğlu Xəyyam Qasimzadə dünyasını dəyişdi. Həmin həkimin həbsini tələb edirəm". Bu sözləri "Yeni Müsavat"a müraciət edən Ziyaməddin Qasimov deyib. Onun sözlərinə görə iyunun 29-da oğlu zəhərlənib, təcili tibbi yardımla 5 saylı Uşaq Yolxucu Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib: "Ora aparılanda uşaq qaytarırdı. Özündə deyildi. Təcili yardımın həkimi uşağa naşatır spirtli iylətdi.

Uşaq reaksiya verdi, ayıldı. Xəstəxanaya çatan kimi reanimasiya şöbəsinə yerləşdirildilər. Həkim Vəfa Hacıyeva uşağı müayinə edib müalicəyə başladı. Növbəti gün səhər artıq uşağın vəziyyəti yaxşılaşmışdı. Həkim növbəni Nurənə Həsə-



novaya təhvil verdi. Bundan sonra uşağın vəziyyəti o dərəcəyə qədər ağırlaşdı ki, uşaq dünyasını dəyişdi".

Z.Qasimov deyir ki, övladının ölümündə günahkar həkimdir: "Uşağın durumu elə idi ki, ona sistemlə dava-dərman

vururdular, süni nəfəs aparatına qoşmuşdular. Uşağı müayinə edən neuropatoloq deyib ki, uşaq yaxşı olana qədər onu süni nəfəs aparatından ayırmaq olmaz. Bundan başqa uşaqda zülalın miqdarının yüksək olduğundan ona qlükoza köçürül-

məsinin əks göstəriş olduğunu demişdi. Lakin Vəfa Hacıyeva uşağa qlükoza vurub, onu süni nəfəs aparatında da ayırıb. 1 saat sonra uşağın vəziyyəti kəskin pisləşdi və dünyasını dəyişdi".

Z.Qasimov hüquq mühafizə orqanlarının rəhbərlərinə, baş prokuror Zakir Qaralova müraciət edərək həkimin barəsində müvafiq araşdırmalara başlanmasını istəyib: "Araşdırınsınlar, görəcəklər ki, oğlum həkimin öz işinə başdansıvdu yanaşmasının qurbanıdır. Həkim Vəfa Hacıyeva mənim oğlumu öldürdü. Amma o, bu gün də həmin xəstəxanada işləyir. Kim zəmanət verir ki, o, mənim övladım kimi başqalarının da övladlarını öldürməyəcək? Uşağın ölümündən sonra həkimlərdən ifadələr alınıb. Bu adamların öz ifadələri bir-birini təkzib edir. Uşağımı öldürdüklerini gizlətmək üçün elə yalanlar uydururlar ki, məəttəl qalırım. Tələb edirəm ki, ən ciddi şəkildə araşdırma aparılsın".

Qeyd edək ki, 2 yaşlı Xəyyam Qasimzadənin ölümü ilə bağlı materiallar Sabunçu Rayon Prokurorluğunda öyrənilib, lakin cinayət işinin başlanması haqda qərar qəbul edilməyib.

Xəstəxana ilə əlaqə saxlasaq da, bu ittihamlara cavab verən tapılmadı. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

□ E.MƏMMƏDƏLİYEV



bilirik. Zəiflərlə hesablaşmırlar, ona görə də maarifçi fəaliyyəti aparmaqla yanaşı, söz sahibinə çevrilmək üçün güc sahibi olmağı düşünməliyik".

Son illərdə Qarabağ həqiqətlərinin yayılması ilə bağlı xarici ölkələrdə iş aparan, silsilə layihələr həyata keçirən, xarici dillərdə kitablar nəşr edib yayan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının müşahidələrinə görə isə, Qarabağla bağlı xaricdə kitab nəşri yox dərəcəsinədir: "Hətta qardaş Türkiyədə bu sahədə iş çox zəifdir. Bizim bu işlə məşğul olmağa imkanlarımız yoxdur. Daha doğrusu, bu sahəni fəaliyyət istiqamətimizə daxil etməmişik. Biz gücümüz daxilində xarici dillərdə kitablar

Ermənilərə qarşı dünya miqyasında informasiya müharibəsinin davamlı şəkildə aparılması dövlətin əsas prioritetlərindəndir. Qarabağın işğaldan azad edilməsində erməni yalanlarının ifşası, erməni lobbisinin təsiri və on illərlə apardığı təbliğatın qarşısının tarixi sübutlarla kəsilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın haqlı mövqeyinin dünyada yayılması işində xarici dillərdə kitabların nəşri də əsas istiqamətlərdəndir.

Azərbaycan günün birində hərbi əməliyyatlarla torpaqlarını azad etməyə qərar verərsə, təbii ki, bu zaman ermənilərin yalançı təbliğatı bizi dünyada təklənmiş duruma üzbəüz qoya bilər. O mənada güc variantının alt qatında güclü təbliğat işi dayanmalıdır və xarici auditoriyani ələ almaq üçün Qarabağla bağlı nəşrlərin çoxaldılması faydamızdır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının Ankarada türk dilində çapdan çıxması məsələyə yenidən aktualıq qazandırb. Türkiyənin Berikan yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır. Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır. Qeyd olunur ki, yalnız XIX əsrin birinci yarısından demografik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında - indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Bildirilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Müəllif, həmçinin diqqətə XIX əsrin birinci yarısından başlayaraq ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəticəsində demografik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Azərbaycanın Dağlıq Qarabağ və digər mahallarında, eləcə də

tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının imperiya siyasətinin nəticəsi olduğu diqqətə çatdırılır. Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir.

R.Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqətli cəlb edib. Nəşrin müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü bürüzə verən ikili standartların danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlumatla görə, əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.

Hər halda bu, bir nümunədir, özü də Türkiyə nümunəsi. Ümumən biz Qarabağ həqiqətlərini nə dərəcədə dünya miqyasına çıxara, təbliğ edə bilirlik? İngilis, rus, fransız dilində kitablar yazırıqmı?

AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov "Yeni Müsavat"a bildirdi ki, bu istiqamətdə rəhbərlik etdiyi institut böyük işlər görüb: "Biz ilk dəfə olaraq "Qarabağ: real faktlar, sənədlər" kitabını hazırladıq. Prezidentin birbaşa tapşırığı ilə mükkəmməl tarixi sənədlər əsasında Qarabağın tarixini yazdıq. O kitab dünyanın 12 dilinə, o cümlədən rus, ingilis, fransız, alman, ispan, ərəb dillərinə tərcümə olunub və Moskvada, Frankfurtada, Tehrandakı beynəlxalq kitab müsabiqələrində birinci yer tutub. Bunun əsasında isə bizim QHT-lər müxtəlif broşurlar buraxırlar. Biz Qarabağın həm qədim, həm orta əsrlər tarixini orda vermişik. Eyni zamanda Pyotrun göstərişi ilə ermənilərin bizim torpaqlarımıza köçürülməsi faktlarını

Erməni təbliğatına qarşı xaricdə kitab nəşri nə yerdədir?



Yaqub Mahmudov: "Ermənilərin dizini yerə qoyduq"

dərc etmişik. Yeni bir-bir faktlarla, sənədlərlə ermənilərin haradan bura köçürüldüyünü sübuta yetirmişik. Ermənilər 1978-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı abidə ucaltmışdılar və bura köçdüklərini təsdiq etmişdilər. 1988-ci ildə də o abidəni vurub dağıtdılar. Böyük rus rəssamı Maşkov erməni köçü barədə tablo yaradıb. Ermənilərin Şimali Azərbaycana köçürüldüyünü əks etdirən o tablonu dünyada yaymışıq. İndiki Ermənistan ərazisində bizim bütün yer adlarımızın dəyişdirilməsi ilə bağlı "Tarixi adlara qarşı soyqırım" kitabını müxtəlif dillərdə çap etdirmişik. Həmçinin, Naxçıvana iddia edirdilər, biz "Naxçıvanın tarixi abidələri"ni müxtəlif dillərdə buraxdıq". Y.Mahmudov bildirdi ki, ermənilərin törətdiyi bütün soyqırım faktları barədə kitablar nəşr edilib: "Biz Bakıdan başlayaraq, Quba, Zəngəzur, Qarabağ, İrəvan el-lərindəki soyqırım abidələri kitabları çap etdirdik. Üstəlik də biz ilk dəfə olaraq dünyanın 50-dən çox ölkəsinin alimlərinin iştirakı ilə, Qubada, Soyqırım Məzarlığında 1-ci və 2-ci Beynəlxalq Soyqırım Konfransını keçirdik. Qarabağdan da



Fazil Mustafa: "Maarifçi fəaliyyətlə yanaşı, söz sahibinə çevrilmək üçün güc sahibi olmağı düşünməliyik"

əlavə, biz "İrəvan xanlığı"ni dünya dillərinə tərcümə etmişik, rus, ingilis, italyan dilinə tərcümə etdik. İndi ispan dilinə də tərcümə olunur və Qahirədə də çapa hazırlanır. Yeni Tarix İnstitutunda bu istiqamətdə xeyli işlər görülür. Doğrudur, QHT-lər bu faktlardan yararlanarkən Tarix İnstitutunun əməyini qeyd etmirlər. Amma bizə lazımdır ki, tarixi həqiqət yayılsın. Təəssüf ki, bəzi hallarda daxildə beynəlxalq satqınlarla əlaqəyə girən daxildəki bəzi zətiqlər, qanı qarışıqlar bizə mane olmağa çalışırlar, amma maneələrin hamısını dəf edirik və bu işlər gedir".



Akif Nağı: "İndiyədək türk, ingilis, rus, fars, ərəb, gürcü dillərində kitablar çap etdirmişik"

rülüb. Biz bu baxımdan ermənilərin dizini yerə qoyduq, onlar artıq özlərini buranın aborigen əhalisi saymırlar". **Y.Mahmudov qeyd etdi ki, yazılan kitablar prezidentin tapşırığı, XIX-in vasitəsilə, səfirliklər tərəfindən xarici ölkələrdə yayılır:** "Məsələn, mən bizim tarixi xəritələrimizi, digər materiallarımızı Vaşinqton, London, Los-Ancelesə qədər çap etdirmişəm. Bu, Azərbaycanın informasiya müharibəsində çox böyük qələbəsidir. Tarix İnstitutu bu işləri davam etdirəcək. Elə bu işlərə, Qarabağ, İrəvan, Naxçıvanla bağlı silsilə araşdırmalara görə, bir sərəncamla Tarix İnstitutunun 13 işçisinə dövlət mükafatı verildi".

nəşr edir, xaricdə yaymağa çalışırıq. İndiyə qədər türk, ingilis, rus, fars, ərəb, gürcü dillərində kitablar çap etdirmişik. Amma bunlar Bakıda nəşr olunub. "Qarabağ müharibəsi. Qısa tarix" kitabımız Təbriz Universitetinin diqqətini cəlb edib, özləri fars dilinə çeviriblər".

Qarabağ həqiqətlərinin yayılmasında fəal iştirak edən **Diaspor Jurnalistlər Birliyinin (DJB) İdarə Heyətinin üzvü Vüqar Nuriyev** isə bildirdi ki, Qarabağ həqiqətlərinin dünyaya çıxarılması yönündə son illər davamlı və ardıcıl işlər aparılır: "Amma bu istiqamətdə nə qədər iş görsək, yəne də azdır. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması və təbliğində xaricdəki diaspor təşkilatları və qurumlarımız daha səylə çalışmalıdır. Qarabağ həqiqətlərini əcnəbi ölkə və xalqların qəbul etdiyi formada təbliğ etməliyik. Erməniləri ifşa edən faktlar inandırıcı olmalıdır. Bu gün sosial şəbəkələrdə, xüsusən Twitter-də Qarabağ həqiqətlərinin təbliği gücləndirilməlidir. Bu mövzuda əyani kitablar nəşr etməklə yanaşı, virtual kitabların da sayı artmalıdır. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə müxtəlif dillərdə çatdırılması daha vacibdir. İngilis, rus, fransız və başqa dillərdə kitabların nəşri daha məhsuldar və təsirli rəy yaradır. Həmçinin, bu qurumlarla əməkdaşlıq edən jurnalistlərimizin fəaliyyəti çox dəyərlidir. Son dövrdə Diaspor Jurnalistlər Birliyinin (DJB) bu yöndə gördüyü işlər vətənpərvərlik nümunəsidir. Qarabağ həqiqətlərinin təbliğinə öz fəaliyyət sferasında daimi yer verən qəzet və jurnallarımız, vətənpərvər jurnalist və yazırlarımız var. Bu insanların işinə ardıcıl diqqət onların vətəndaşlıq məsuliyyətini daha da yüksəldir".



Lənkəranda evə basqın: bir ailənin dörd üzvü bıçaqlandı

Lənkəranda quldurluq hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 22 yaşlı Qalib Əhmədovə, qızı, 20 yaşlı Rəmziyyə Əhmədovə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

21 yaşlı oğlan dənizdə batdı




Xəzər dənizində daha bir nəfər batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumat görə, avqustun 13-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasətmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdü Abdullayev Ülvü Rauf oğlu dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasətmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Axtarışlar nəticəsində Ü.Abdullayevin cəsədi avqustun 14-də batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İstilər davam edəcək: meteohəssas insanlara xəbərdarlıq edildi



Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən-buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə

verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə aralıq güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən avqustun 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir.

Bakıda qadın özünü bazarda yandırdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Bakı Mərkəzi Bazar" MMC-nin

balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdü İmanova Xatirə Nadir qızı özünü yandırdı.

36 yaşlı qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər. X.İmanova bazardaca yanaraq ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Ağdamda azyaşlı uşaqlar sandıqda boğularaq ölüb

Ağdamda bir ailənin iki uşağı faciəvi şəkildə ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Təzəkənd köçkün qəsəbəsində məskunlaşan Xanəli Abbasovun iki övladı - 8 yaşlı Bahar və 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər.

Üstündə ağır yük olan sandığı açıb çıxıb bilməyən uşaqlar havasızlıqdan boğulublar. B.Abbasova elə sandığın içində dünyasını dəyişib.

Onun qardaşı isə xəstəxanaya aparılarkən yolda keçib.

Əyləncəli, sürətli, asan!



Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dilləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən sonra dərhal qədər İngiliscə danışmaq!
- ✓ Süzləri əzbizləməklə deyil onları istifadə edərək öyrənmək!
- ✓ Danışaraq sürətli qrammatika biligini əldə etmək!
- ✓ Ola tələffüz və güvənlə danışmaq
- ✓ Real İngiliscə söhbətlər

EXPLOSION English

dərsləri kursunuzun təzəliklərsiz HƏDİYYƏ OLUN

Bakı şəhəri, Binyat Sərdarov küç. 2, ev 2.
 (012) 492 61 75; (051) 433 46 87; (070) 806 5
 (İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

Kişilər!!! Axırncı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibse, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzinin böyüməsi və ya kiçilməsi
- * Prostat adenoması (vəzidə dəyişmənin əmələ gəlməsi)
- * Vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün dəyişməsi birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalxqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda ikon və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



Gözəllik salonundan oğurluq edən qadın 8 il həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1982-ci il təvəllüdü Aynurə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Aynurə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Aynurə Əliyeva Keşlə qəsəbəsində yerləşən gözəllik salonunda işləyən İradə İsmayilovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

Taksi sürücüsünü öldürənlər tutuldu

Taksi fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakini



öldürən şəxslər tutulub. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Çayaxrı kənd sakini, 1955-ci il təvəllüdü İsayev Cavid İsa oğlu idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, "Mercedes" markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müşətərləri gətirərkən naməlum şəkildən itkin düşüb. Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakini 1994-cü il təvəllüdü Hacıyev Akif Səxavət oğlu və 1984-cü il təvəllüdü Bərdə rayon sakini Quliyev Elvin Rəşid oğlu tutularaq istintaqa təhvil verilib.

"Mercedes" markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyiti isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib. Məlumat görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəz bir yere ataraq qaçıblar.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bakıda əmrə tabe olmayan şəxslər polis xidməti maşını vurublar

Bakıda "saxla" əmrinə tabe olmayan şəxslər polis xidmətini maşını vurublar. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan Post Patrul Xidməti Böliyyənin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilib. Lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.

Görülmiş tədbirlərlə sürücü Ziya Rəhimli və səmisişi Mükəfət Ağayev saxlanılıblar.

Avtomobile baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Elan

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi ev 16 mənzil 2 ünvanına Babayeva Gülnaz Maxsud qızının adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reestr Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarış itdiyi üçün etibarsız sayılır.



Ərzaq məhsullarının qiymətində olan bahalaşma dalğası yenə də özünü göstərir. Bir müddət bahalaşmanın dayandığını deyən alıcılar son günlərdə yenə də bahalaşma olduğundan şikayətlənirlər. Biz şikayətlərə əsaslanaraq hansı ərzaq məhsullarında bahalaşma olduğunu öyrənmək üçün bir neçə marketə baş çəkdik.

Müşahidələrimiz şikayətlərin əsassız olmadığını göstərdi. Xüsusən də "Azərsun"un istehsalı olan ərzaq məhsullarının qiymətində 10-30 qəpik civarında artım var idi. Belə ki, əvvəllər 1 manata satılan çaylar 1 manat 10 qəpiyə, 90 qəpiyə satılan çaylar 1 manat 20 qəpiyə satılır. Həmçinin kolbasa və sosiskaların, toyuqlarında qiymətində artım müşahidə etdik. Satıcılardan ərzaq məhsullarını ni-

yə baha qiymətə satdıqlarını soruşduqda onlar qiymətlərin topdansatış mərkəzlərində bahalaşdığını dedilər: "Bütün ərzaqların qiyməti bahalaşmış. Hələ yenə də bahalaşacağını deyirlər. Böyük bahalaşma dalğası gəlir".

"Neftçilər" metrosu yaxınlığında fəaliyyət göstərən ərzaq mağazasının satıcısı Ramin Əliyev bahalaşmada onların bir günahının olmadığını bildirdi: "Yenə camaat elə biləcək ki, qiymətləri özümüzə kefirmizə görə bahalaşdırmışıq. Amma bizlik bir durum yoxdur. Baha alırıq ki, ba-

Yeni bahalaşma dalğası gəlir

İqtisadçı-ekspert: "Avqustun ikinci yarısında ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində artım proqnozlaşdırılır"

ha da satırıq. O gün mağazaya bir yaşlı qadın gəlib deyir ki, mən qatığı həmişə bir manata almışam, indi də bir manat verəcəyəm. Başa sala bilmədim ki, bahalaşmanı mən etməmişəm. Biz dükən sahiblərini söyüb qarğayırlar. Axı bizim nə günahımız var? İflas dərəcəsinə çatmışam. Nisyə mal vururam. O da bilmək olmur ki, səhər açılanda qiymətlər necə olacaq. Belə etiraz etmək istəyirsinizsə, bahalaşmaya səbəb olanların üstünə gedin və sözünüzdə deyir".

Alıcı Nurə Səlimova da bahalaşmadan narazı idi: "Hansı ərzaqların qiymətini bahalaşdıracaqlarını yaxşı bilirlər. Bilirlər ki, həmin ərzaqlar olmadan keçinmək mümkün deyil. Yağ, çay, yuyucu tozu bunlarsız keçinmək olmaz axı! Bir ara qiymətlərdə sabitlik idi. Biz kasıb camaatda sevinmişdik ki, nə yaxşı qiymətlər bahalaşmış. Ancaq sevincimiz yarım qaldı. Ucuzlaşdırmırsınız səsimiz çıxmır,

heç olmasa bahalaşdırmanın".

Yeni gələn bahalaşma dalğasının səbəblərinə gəlincə isə iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bahalaşmanın avqust ayı ərzində davam edəcəyini dedi: "İstər "Azərsun", istərsə də digər iri şirkətlərin istehsal etdikləri məhsulların xammalının əksər hissəsi xaricdə idxal olunur. Manatın xarici valyutaya nisbətən məzənnəsinin azalması praktik olaraq xaricdən ölkəmizə idxal edilən vəsaitlərin manatla qiymətinin yüksəlməsinə gətirib çıxarır. Devalvasiyadan sonra yerli şirkətlər bir müddət əvvəlki xammaldan istifadə etməklə müəyyən qədər mənfəət normasını azaltmaqla qiyməti stabil saxlaya bildilər və qiymətlərin stabilliyi devalvasiyadan sonra müşahidə edilməyə başladı. Amma yerli şirkətlərin məhsullarının xammalı xaricdən idxal edildiyi üçün qiymət stabilliyinin uzun müddət saxlanması çətin idi.

Dünya bazarında da xammalın qiymətinin bahalaşması da ərzaq məhsullarının qiymətinə təsir etdi. Bu baxımdan qiymət artımlarına səbəb yerli istehsal olan məhsulların strukturunda xaricdən gətirilən xammalın payının yüksək olması və manat fəaliyyətində onların qiymətlərinin və xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər bir səbəb isə son zamanlar dünya bazarında dolların, xüsusən də iyul ayında məzənnəsinin möhkəmlənməsi səbəbindən müşahidə edilən qiymət artımları ilə bağlıdır ki, buda təbii ki, təsir edir. Amma bütün hallarda yerli şirkətlər çalışmalıdır ki, kəskin qiymət artımlarına gətirib çıxarmasınlar. Çünki əgər devalvasiyadan sonra qiymət artımına gətirib çıxarsa, manatın məzənnəsinin dəyişmədiyi və devalvasiyadan sonra stabil qaldığı dövrdə qiymətlərin artırılması iqtisadi baxımdan izah edilə bilməz. Təbii ki, dünya bazarındakı qiymət artımlarına və ya azalmalarına uyğun ola-

raq ölkə daxilində qiymətlərin dəyişməsi mümkündür. Bütün hallarda yerli şirkətlərin qiymətləri artırması əhalinin xərclərini artırır. Əhalinin xərclərinin artması da onların sosial təminatı baxımından arzu olunan deyil. Eyni zamanda, bu birmənalı şəkildə inflyasiya yaradır".

Ekspert avqustun ikinci yarısında da bahalaşmanın davam edəcəyini bildirdi: "Bu tendensiyanı müşahidə edəndə bəlli olur ki, əslində ərzaq məhsullarının qiymətində olan artımlar güman olunur ki, avqustun ikinci yarısında da davam edəcək. Eyni zamanda, artıq mövsüm başa çatmaq üzrə olduğu üçün kənd təsərrüfatı məhsullarının qiymətlərində də müəyyən artımlar gözlənilir. Avqustun ikinci yarısında ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində yenə də artım proqnozlaşdırılır".

□ **Günəl MANAFLI**
Fotolar müəllifindir

Azərbaycan idmanında vəhhabilik meyilləri..

Həbs edilən futbolçumuzun da vəhhabi olduğu deyilir; **Natiq Miri:** "Bu halın yaranması birbaşa maliyyə faktoru ilə bağlıdır...."

Son illərdə idman sektorumuzda təhlükəli bir tendensiya yaranıb. Günü-gündən idmançılar arasında vəhhabilik təriqətinə qoşulma meyilləri artır. Xüsusilə, bu hal Azərbaycan futboluna daha çox aid edilir. Xalq arasında konkret adlarla bəzi idmançıların bu təriqətə qulluq etmələri ilə bağlı daim iddialar səslənməkdədir.

"Qəbələ" futbol klubunun sabiq kapitanı, hazırda bərəsində həbs-qətimkan tədbiri seçilən Cavid Hüseynovla bağlı son günlərdə baş verən məlum hadisələrin fonunda bu məsələ yenidən gündəmə gəldi. Futbolçunun vəhhabi təriqətindən olması barədə ciddi iddialar ortaya atıldı.

Belə bir deyim var: "Od olmasa tüstü çıxmaz". Hər kəsi narahat edən bu problemlə bağlı idman və siyasi ekspertlərin mövqeyini al-

dur. Öz hiss, emosiyalarını boşaltmaq üçün müəyyən istiqamətlərə yönəlirlər. Təkcə vəhhabiliyə yox, digər dini cərəyanlara da üzv olurlar, narkotik istifadəsinə çevrilirlər. Amma Cavidin məsələsini sırf vəhhabilərin idmanımızda artması ilə əlaqələndirə bilməyəm. İdmançıların intellektual səviyyələri həddindən artıq aşağıdır. Bu cəmiyyətə də aiddir".

Politoloq Natiq Miri hesab edir ki, vəhhabi təriqətindəki geniş maliyyə şəbəkələri buna səbəb olur: "Bildiyimiz kimi, bu təriqəti yaymaq üçün böyük maliyyə şəbəkələri yaradılır. Bunun vasitəsilə insanlar stimullaşdırılır. Azərbaycanda dini baxımdan da insanların səviyyələri

qənaətbəxş deyil. Savadsız insanlar bu şəbəkələrin asanlıqla "yem"inə çevrilirlər. İdman da üzv olduğu üçün bu işlə məşğul olanlardan daha çox istifadə olunur. Onlara daha çox maliyyə xərcləyirlər. Hesab edirəm ki, bu halın yaranması birbaşa maliyyə faktoru ilə bağlıdır. Dini dərindən başa düşən insanlar bu yola heç zaman getməzlər. Başqa bir ciddi səbəb yoxdur. Vəhhabilik təriqətinin digərindən hər cəhətdən müsbət hallı olmalıdır ki, nəticədə cəlbedici olması anlaşılсын. Amma bu yoxdur. Bunlar olmadığı təqdirdə, bu təriqətin cəlbedici olmasının yeganə yolu maliyyə faktoru qalır. Ehtiyacları ödəndiyi üçün insan-

lar bu yola gedirlər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bu belədir".

Politoloq onu da qeyd etdi ki, idmançılar maliyyə imkanlarını artırmaq üçün bu yola gedirlər: "Futbol sevilən bir sahədir. Bununla məşğul olan insanları cəmiyyətə daha çox tanımaq üçün maliyyə xərclənir. Çünki bu insanların vəhhabi təriqətinə məxsus olmaları digərlərinə örnekdir. Bu təriqətin cəlbedici görünməyi üçün insanlara maliyyə xərcləyirlər. Məsələnin mahiyyəti budur. Bu elə bir virusdur ki, cəmiyyətdə asan-



lıqla yayılır. Cahil insanlar üçün bu təriqətə qoşulmaq çox asandır. Bütün bunların qarşısını almaq üçün, pul ehtiyacları təmin olunmalıdır. İnsanlar körpəlikdən mənsub olduqları dinin mahiyyətini anlamalıdır. Cihad anlayışının mahiyyəti başa düşülməlidir. Futbol çox gəlirli sahədir. Oyunçuların alınması-satılmasında ciddi gəlir əldə olunur. Ona görə də, vəhhabilər bu sahədə daha aktiv görünürlər. Nəticədə Azərbaycandan olan bir çox gənci də bu prosese qata bilərlər".

□ **Cavansir ABBASLI**



MUSAVAT

Son səhifə

N 178 (6206) 16 avqust 2015



Cavanlıq eliksiri

Hələ çox qədim zamanlardan dünyada məşhur olan təbii qocalmanın qarşısını almaq, yaşlı dövrdə belə özünü gümrək üçün təbii vasitələrdən orqanizmə möcüzəvi təsir göstərən müxtəlif cövhərlər, eliksirlər, içkilər hazırlayıblar. Əsrlərin sınağından çıxan bu vasitələrdən müasir dövrdə də xalq təbabətində geniş istifadə olunur. Modern.az sarısaq və süddən hazırlanan cavanlıq eliksiri haqqında bilgiləri təqdim edir. Hindistanda bu eliksiri həm də "ölməzlik eliksiri" adlandırırlar. Hazırlanması çox asan başa gələn bu vasitə hamı üçün münasibdir. Çünki eliksirin hazırlanması üçün cəmi iki məhsuldan - sarısaq və süddən istifadə olunur ki, bu da hər bir kəs üçün əlçatandır. Hindlilərin cavanlıq eliksiri necə hazırlanır?

200 qram süd odun üzərində qaynadılır. Süd qaynayana qədər 2-3 diş sarısaq təmizlənərək xırda-xırda doğranılır. Süd qaynayanda doğranmış sarısaq südə əlavə olunur və dərhal odun üstündən götürülür. 15-20 dəqiqə keçdikdən sonra cavanlıq eliksiri istifadəyə hazırdır. Elikstri hazırlıqda süddün təzə və təbii olmasına diqqət yetirilməlidir. Cavanlıq eliksiri həftədə bir dəfə 1 stəkan qəbul edilir və hər dəfə yenisi hazırlanır. Yeni bir dəfəyə 2-3 pay eliksiri hazırlamaq düzgün deyil. Cavanlıq eliksirinə orqanizmə təsirini daha da effektiv etmək üçün yaz və payız fəsillərində qəbul edilməsi tövsiyə olunur.

Kök sərnişinlər təyyarəyə minməyəcəklər

Özbəkistan hava yolları qərribə bir idarə sisteminə keçib. Belə ki sərnişinlər təyyarəyə minmədən əvvəl əl baqajları ilə birlikdə onların da bədənlərinin çəkisi ölçüləcək. Qadın, kişi və uşaq olaraq 4 kateqoriyaya ayrılacaq. Sərnişinlərin çəkisi normal çəkiddən artıq olarsa təyyarəyə minmələrinə icazə verilməyəcək. Həmin sərnişinlər daha sonra içində sərnişin az olan və kiçik təyyarələrə yönləndiriləcəklər. Şirkətin rəsmi internet saytından verilən açıqlamaya görə, bu qayda sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub.



Məlumat üçün bildirik ki, 44%-i kökdür. 15%-i isə Özbəkistandan yaşayan 20 yaşdan böyük gənclərin üçün müalicə edilirlər.

Yeməyini gec gətirən arvadından boşandı

Nigeriyada yaşayan bir kişi yeməyini gec gətirən arvadından boşanaraq hər kəsi şoka saldı. Loqos əyalətinin İkorudu şəhərində keçirilən məhkəmə prosesində məlum olub ki, kişi yeməyini zamanında gətirməyən arvadını məhkəməyə verib və ondan boşanmaq istədiyini deyib. Nigeriyanın Vanguard qəzetinin xəbərinə görə, 57 yaşlı kişi yeməklərinin zamanında gətirilmədiyini deyərək arvadından şikayət edib. Məhkəmədə "arvadım qadınlaşdırma işini doğru-düzgün yerinə yetirməyib. Məni ac saxlayan bir qadınla bir yerdə yatmaq istəmirəm" deyib. 25 illik evli olan adamın boşanmaq üçün göstərdiyi səbəbi qəbul etməyən qadın ərinin başqa bir qadınla evlənmək istədiyini üçün belə bir addım atdığını deyib. Hakim isə cütlüyü barışdırma bilmədiyini üçün boşanmaları haqda qərar çıxarıb.



Badımcanın faydaları

- Əsəbləri sakitləşdirir;
- Ürəyin ritm pozuculuğuna yaxşı gəlir;
- Yüksək xolesterola yaxşı gəlir;
- İçərisində olan yüksək miqdarda lifli həzmsizlik probleminə yaxşı gəlir;
- Anemiyaya yaxşı təsir edir;
- Badımcan qaraciyər və böyrəkləri gücləndirir;
- Sidik çıxışına köməkçi olur;
- Arıqladır;
- Ekspertlər şəkər xəstəliyi və qan azlığı olan xəstələrə müalicə olaraq istifadə etməyi bildirmişlər.

Təsisçi: Rəuf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYYAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300



QOÇ - Yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünü istirahət guşəsi arayın.



BUGA - Maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.



ƏKİZLƏR - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümitsiz yanaşmayın.



XƏRÇƏNG - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevincdirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytralliyinizi təmin edin.



ŞİR - Nahara qədər əksər istiqamətlərdə düşərlə bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqə nümayiş etdirməlisiniz. Nəzərə alın ki, Saat 15:45-ə qədər Ay bürcünüzə qərar tutacaq.



QIZ - Ulduzlar tövsiyə edir ki, bütün diqqətinizi istirahətə yönəldəsiniz. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdlərinizin boşaxıma ehtimalı var. Qohumlara baş çəkmək sizin üçün daha düşərlidir.



TƏRƏZİ - Əgər həqiqətpərəstliyinizi qorunmusunuzsa, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.



ƏQRƏB - Hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, iftar və hansısa əlamətdar günü də ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.



OXATAN - Bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.



OĞLAQ - Bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.



SUTÖKƏN - Müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində tutmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.




BALIQLAR - İşgüzar sövdələşmələrdə iştirak üçün ideal təqvimdir. Nüfuzlu insanlarla təmasda olmağınız sizi şöhrətə yaxınlaşdırır. Diplomatiya bacarığınızı maksimum səviyyəyə çatdırın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Musiqi ağrını azaldır

"Lanvet" adlı tibb jurnalında yayımlanan araşdırma nəticələrinə görə, musiqi dinləmək əməliyyat zamanı narkoz verilən xəstənin ağrısını azaldır. Alimlər araşdırma nəticələrindən yola çıxaraq İngiltərə Beynəlxalq Səhiyyə Sistemi xəstələrdən əməliyyat zamanı yanlarında hansı musiqi alətinin çalınmasını və hansı mahnı dinləmək istədikləri haqda siyahı hazırlamalarını istəyə biləcəklərini açıqlayıblar. Araşdırma qrupu təxminən 7 min xəstənin əməliyyatı haqqında araşdırma aparıblar. Nəticədə məlum olub ki, musiqisiz əməliyyatlar zamanı xəstələr daha az stress və ağrı hiss edirlər.



Səhifəni hazırladı: ŞAHNAZ